



DİQQƏT!

SƏS QƏZETİNDƏN NOVBƏTİ YENİLİK!

Səs qəzeti artıq Azərbaycanda ilk dəfə olaraq Video qəzet formatında nəşrə başladı.

Video xəbəri izləmək üçün telefonunuzun kamera bolməsinə daxil olub QR kodunu telefonunuza oxuduraq ekrana gələn linkə daxil olun.

QEYD: Android telefonlar üçün QR Code Reader skine proqramını telefonunuza yükləyərək videolara daxil ola bilərsiniz.



Ilham Əliyev

"SƏS" qəzeti mənim üçün ən aziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 168 (6132) 25 sentyabr 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

"Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur"



Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Bax 2

Hikmət Hacıyev: "Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur"

SİA Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin APA-ya müsahibəsini təqdim edirik...



Bax 2

YAP İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib

Sentyabrın 24-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasda Yeni Azərbaycan Partiyasının pandemiya ilə mübarizə çərçivəsində həyata keçirdiyi çoxşaxəli tədbirlər barəsində qısa məlumat verildi...



Bax 6

İşğalçı Ermənistan PKK ilə anlaşmaya girib

Məlum olduğu kimi, Türkiyənin Azərbaycana göstərdiyi qardaş dəstəyi regionda bizi istəməyən qüvvələri narahat etməkdə davam edir. Xüsusilə, işğalçı Ermənistan rəhbərliyi dalana dirəndiyinin və çıxış yolunun qalmadığını dərk edərək, terrorçuluq ənənəsinə sadiq qalmaq qanunsuz silahlı birləşmələrlə...

Bax 7



XİN: Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən törədilmiş təxribatlar zənciri danışıqlar prosesinə zərbə vurub



Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar zənciri (qeyri-məhdud siyahı əlavə olunur) Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurmuş və regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarmışdır. Təcavüzkar hərbi hərəkətlər ilə müşayiət olunan təhrikədcə bəyanatlar, hərbi və digər...

Bax 8

Rusiya Azərbaycanın beş rayonunu qaytarır?!

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun beş rayonu Azərbaycana qaytarmaq və münaqişə zonasına beynəlxalq sülh yaratmaq qüvvələri yerləşdirmək kimi fikirlər səsləndirməsi hansı nəticələrə gəlməyə əsas verir? Bunu ATƏT-in mərhələli həll variantının Rus versiyası kimi də adlandırmaq olar. Hansı ki, belə bir həll variantı danışıqlar predmeti...

Bax 4



"Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" layihəsinin təqdimatı keçirilib



Azəriqaz abonentləri "qaz" yerinə qoyur?



Bax 11

İdman zalları açıla bilər



“Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur”

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Kristian Kamillin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Kristian Kamill dedi:

-Cənab Prezident, əlahəzrət İsveç Kralı tərəfindən imzalanmış və məni Azərbaycan Respublikasında fəvqəladə və səlahiyyətli səfir kimi təyin edən etimadnaməni və sələfinin geri çağırılması məktubunu Sizə təqdim etməkdən şərəf hissi duyuram. Cənab Prezident, icazə verin, əlahəzrətin Sizə və Azərbaycan xalqına səmimi və ən xoş arzularını çatdırım.

Sonra səfirlə söhbət edən Prezident İlham Əliyev dedi:

-Xahiş edirəm mənim də ən xoş arzularımı əlahəzrətə çatdırın. Sizi Azərbaycanda salamlamaqdan çox məmnunam. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzulayıram. Ümidvaram ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlərin inkişafı uğurla davam edəcək. Tezliklə ölkəmizə səfərə gələcək sizin Xarici İşlər nazirinizi qəbul etməyi və əməkdaşlığımızla bağlı geniş məsələləri, habelə Avropa İttifaqı ilə gələcək əməkdaşlığımızı müzakirə etməyi səbirsizliklə gözləyirik. Bildiyiniz kimi, İsveç Avropa İttifaqı ilə regionumuz arasında daha geniş əməkdaşlıqla bağlı həmişə fəal olub. Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur və bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Ümidvaram ki, yeni sazişlə bağlı danışıqlar uğurla davam edəcək. Əlbəttə ki, pandemiya ilə əlaqədar vəziyyət bizim planlarımıza müdaxilə etdi. Bizdə bir neçə ay davam edən karantin rejimi tətbiq olundu. Buna görə bizim heç bir fəal, fiziki təmaslarımız olmadı. Lakin faktiki olaraq



əməkdaşlıq davam edir. Buna görə də əminəm ki, bizdə yeni əməkdaşlıq formatı olacaq.

Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlıq üzrə sənədlər imzalayıb. Bu da əməkdaşlığın səviyyəsini nümayiş etdirir. İki il öncə biz tərəfdaşlığın prioritetləri üzrə sənədi də imzaladıq. Bu da bizim əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Biz çox məmnunluq ki, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı Avropa İttifaqı tərəfindən dəstəklənib. Bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin həllinə çox haqlı və ədalətli ya-

naşmanın olduqca mühüm əlamətidir. İkitərəfli əlaqələrimizə gəlincə, əlbəttə ki, biz onların daha fəal olmasını görmək istəyirik. Mən əminəm ki, səfirin fəaliyyəti sayəsində bu imkan yaranacaq. Mən sizə ölkəmizdə xoş vaxt keçirməyi və fəal iş arzu edirəm.

Səfir Kristian Kamill: Çox sağ olun, cənab Prezident. Mən Sizi çox diqqətlə dinlədim. Mənim artıq yaxşı tanıdığım və mənə əziz ölkə olan Azərbaycanda mehriban qarşılanmağıma görə Sizə təşəkkür edirəm. İsveçin Bakıda ilk rezident səfiri olaraq ikitərəfli əlaqələrimizin daha da güclənməsinə töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Həqiqətən də bizim Xarici İşlər nazirinin artıq gələn həftə ölkəmizə səfəri

vaxtında baş tutur. Mən bunu səbirsizliklə gözləyirəm.

Cənab Prezident, mən İsveçin Avropa İttifaqının ölkələri ilə daha sıx əməkdaşlığa dəstəyini qiymətləndirdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Biz Şərqi Tərəfdaşlığının 10-cu ildönümü münasibətilə Stokholmda Azərbaycandan böyük nümayəndə heyətini görməyə şad olduq. İndi biz bu əməkdaşlığı daha da inkişaf etdirməliyik. İsveç bu danışıqları dəstəkləmək əzminə olan ölkələrdən biri olmağa hazırdır. Mən əlbəttə ki, ölkələrimiz arasında biznes əlaqələrinin daha da yaxından qurulmasında üzərimə düşən işi görə biləcəyimə ümid edirəm.

Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”

SİA Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin APA-ya müsahibəsini təqdim edirik:

- Son günlərdə Şərqi Aralıq regionunda mövcud olan vəziyyətlə əlaqədar Türkiyə və Yunanıstan arasında aparılan danışıqları necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikası ölkələr arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə əsaslanan münasibətlərin tərəfdarıdır. Hazırda Şərqi Aralıq regionunda mövcud olan vəziyyət narahatlıq doğurmaya bilməz. Xüsusən koronavirus pandemiyasına qarşı global mübarizənin getdiyi bir dövrdə danışıqlara üstünlük verilməsi vacibdir. Bu baxımdan, biz qardaş Türkiyə ilə Yunanıstan arasında NATO vasitəsilə aparılan danışıqları müsbət qiymətləndiririk. Həmçinin hesab edirik ki, tərəflər arasında heç bir ön şərt olmadan qurulacaq dialoq və aparılacaq birbaşa müzakirələr gərginliyin azaldılmasına və müvafiq həll yollarının tapılmasına imkan verəcəkdir. Azərbaycan zəruri olduğu halda bu məsələdə öz töhfəsini verməyə hazırdır.

Aralıq dənizini tarixi adı Göyçə gölü olan Sevan gölü ilə qarışıq salan Ermənistanın məsələyə katalizator rolunda müdaxilə cəhdləri isə sadəcə gülüş doğurur. Həmişəki adətine uyğun olaraq Ermənistan ona aid olmayan mövzulara qarşımağa çalışır. Beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüz törətmiş Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur.

“Dənizdən dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan Ermənistanın dənizə çıxışı olmayan ölkə olduğunu nəhayət anlaması yaxşı olardı. Aralıq dənizi fantaziyaları ilə yaşamaqdansa, dənizə çıxışı olmayan ölkə kimi Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyduğu halda regional kommunikasiya və neqliyyat imkanlarından da faydalana biləcəyini dərk etməlidir.

Bolqarıstan portalı Ermənistan-Azərbaycan münasibətlərinə dair məqalə yayıb

Bolqarıstanın nüfuzlu “BlackSea Caspia” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Ermənistan-Azərbaycan münasibətləri kontekstində bərpəadici ədalət” sərəlvhəli məqaləsi dərc olunub. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən AZƏRTAC-a

bildiriblər ki, ingilis və bolqar dillərində yayılan məqalədə Ermənistan-Azərbaycan münasibətlərinə, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktına diqqət çəkilir. Eyni zamanda, beynəlxalq münasibətlər sisteminin “bərpəadici ədalət” konsepsiyası Ermənistan-Azərbaycan münasibətlərinə tətbiq edilərək bu kontekstdə münasibətlərin həlli yolları nəzərdən keçirilir. Belə ki, “bərpəadici ədalət” konsepsiyasına görə, münasibətlərin ədalətli həlli üçün problemin yaranmasında səbəbkar olan dövlət öz hərəkətlərinin nəticələrinin aradan qaldırılması istiqamətində məqsədyönlü addımlar atmalı və yekunda zərərçəkən tərəf qarşısında üzr istəməlidir. “Bu addım isə öz növbəsində zərərçəkən tərəfindən sülh və qarşılıqlı əməkdaşlığın təşviqi istiqamətində cavab addımlarının atılması, yekunda münasibətlər aparılan tərəflər arasında dialoq və sülhün bərpası ilə nəticələne

bilər”, - deyə müəllif qeyd edir.

Bu kontekstdə Ermənistan-Azərbaycan münasibətlərinin həlli istiqamətində “bərpəadici ədalət” konsepsiyasının əhəmiyyətinin vurğulandığı məqalədə qeyd olunur ki, bu konsepsiya problemin həllində Ermənistan siyasətinin əsas elementi olmalıdır. “Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün pozulmasına

nəticələnen bütün hüquq pozuntularını qəbul etməsi, münasibətlərin ədalətli və sülh yolu ilə həll istiqamətində həqiqətən işləmək istəyi “bərpəadici ədalət” üçün əsas rol oynaya bilər. Ermənistanın “bərpəadici ədalət” kontekstində atacağı ilkin addımlar Azərbaycanın müvafiq qarşılıq verməsi və bu dövlətlə kommunikasiyaların bərpası, eləcə də etimad quruculuğu tədbirlərinin, qarşılıqlı faydalı əməkdaşlığın qurulması ilə nəticələne bilər”, - deyə E.Cəfərova bildirir.

Diqqətə çatdırılır ki, Azərbaycan torpaqlarının işğalının davam etdirilməsi faktı “bərpəadici ədalət” üçün perspektivləri təhlükə altına alır. Müəllif, həmçinin vurğulayır: “Bu baxımdan Ermənistan ədalətli və uzunmüddətli sülhün əldə olunması üçün Azərbaycanla konstruktiv danışıqlara daxil olmalıdır. Bu, həm də regional sabitlik və əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edər”.

Prezident İlham Əliyevin düşünülmüş diplomatik siyasəti beynəlxalq səviyyədə

Dövlət başçısı koronavirusla mübarizədə dünyaya örnək olan mövqe nümayiş etdirir

Bu, real faktordur ki, əksər ölkələr gözlənilmədən bəşəriyyətin üzərinə yeriyən koronavirus adlı kabusun qarşısında aciz qaldığı bir məqamda Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və operativ olması, kreativ lider kimi düzgün qərarlar verməsi və bütün ölkənin aqibəti ilə yanaşı, hər bir vətəndaşın da qayğılarını eyni həssaslıqla düşünməsi Onun nüfuzunu dünya miqyasında artırır. Dövlət başçısının mübarizliyi və müdrik lider keyfiyyətləri yüz minlərlə insanın rəğbətində səbəb olur.

Əslində, Prezident İlham Əliyevin qətiyyətli addımları olmasaydı, belə geniş miqyasda qabaqlayıcı tədbirlər görülməyəydi, xəstələrin sayı minlərlə ölçülə bilərdi. Bu gün dövlət başçısının uzaqgörən və çevik siyasəti nəticəsində yoluxma zənciri qırılmış, müsbət dinamika əldə edilmişdir. Operativ qərarlar, sosial məsələlərin həllinin önə çəkilməsi Azərbaycanda milli həmrəyliyi misli görünməmiş ucalıqlara qaldırmış, xalq-iqtidar birliyinin möhtəşəm gücə çevrildiyini sübut etmişdir.

Prezident İlham Əliyev: "Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır"

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasında Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edərək Azərbaycanda COVID-19 ilə bağlı vəziyyətin nəzarət altında olduğunu bildirib: "Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altında Qoşulmama Hərəkatının COVID-19-a qarşı onlayn formatda Zirvə görüşü təşəbbüsümüz əsasında 2020-ci ilin may ayında keçirildi. Zirvə görüşündə mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdim. Bu təşəbbüsü 130-dan çox ölkə dəstəklədi. BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası cari il iyulun 10-da çağırılmışdır. Hesab edirəm ki, xüsusi sessiya zamanı dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələr pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaqdır. Həmçinin onun yaratdığı fəsadların aradan qaldırılması söylərinə böyük töhfə verəcəkdir".

Dövlət başçısı, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırdığını diqqətə çatdırıb: "Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könnüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımını göstərmiş".

Koronavirusun qarşısının alınmasında atılan addımlar...



Prezident İlham Əliyev 17 il ərzində atdığı bütün addımlarla hər bir azərbaycanlının Prezidenti olduğunu, Azərbaycan dövlətinin hər zaman öz vətəndaşlarının yanında olduğunu isbatlayır. Artıq aylardır ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifah dəstək məqsədilə fəal siyasət aparılır. Belə bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər. Ölkəmizdə, ilk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb. Məhz, məşğulluğa və sosial rifah dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb və Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 5 milyona yaxın vətəndaş əhatə edən məşğulluq, sosial rifah istiqamətinə təqribən 3,5 milyard manat vəsait ayrılıb. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapıb, əhəlinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılıb. Pandemiya zamanı ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılıb, dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilib, bununla yanaşı, özəl sektorda pandemiya zamanı zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verilib və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb. Həmçinin 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığının təmin edilməsi bir daha dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir.

Dövlət xüsusi karantin rejimində əhəlinin sosial vəziyyətini stabil saxlamaq üçün dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirib. Elektron sistem üzərindən prosese gündəlik nəzarət edilir. Bununla da 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl

sektorda işləyən insanların sayı isə 751,3 minə çatıb.

Dövlət çalışır ki, bu cür çətin və həssas məqamlarda sosial proqramlar dayanmasın, ixtisar olunmasın. Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramının icra edilməsi, məşğulluq imkanlarının artırılması üçün ödənişli icma iş yerlərinin sayının 90 minə çatdırılması, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatların qurulması işlərinin aparılması, 85 min ailənin 350 mindən çox üzvünün ünvanlı dövlət sosial yardımı ilə, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi ilə əhatə olunması işlərinin aparılması bir daha koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirlərinin Prezident İlham Əliyevin "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır", "Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır" fikirlərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır. Bu gün cənab Prezidentin əhəlinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılıb, böyük rəğbət doğurur.

Prezident və Birinci vitse-prezident təcili tibbi yardım avtomobilləri ilə tanış olublar

Elə sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar.

Koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən yeni təcili tibbi yardım avtomobillərinin təminatı vacib amillərdir.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə bütün lazımi işlər görülür. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi iyul ayında, növbəti hissəsi isə indi gətirilib. Yeni gətirilən avtomobillər həm sadə, həm də reanimobil kimi dəstəhlənib. Ambulanların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təcili yardım tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Belə ki, "Mercedes Sprinter 416" bazasında təcili tibbi yardım avtomobilləri (reanimobil) avadanlıq və burada göstərilən tibbi yardımın genişliyi baxımından digər ambulanslardan fərqlənir. Avtomobillər bir neçə xərəkə - əsas xərək, çoxfunksiyalı xərək (pilləsiz), scoop xərək, onurğa xərəyi, vakuüm xərəyi və pompa, daşıma çadırı, üfürülən, dartma və vakuüm şına dəstləri, defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardiogramma, reanimasiya çantası və s. vasitələrlə təchiz edilib. "Ford Transit" bazasında təcili tibbi yardım avtomobilləri isə ana xərək və döşək, sovurma avadanlığı, oksigen balonu və s. ilə təchiz edilib. Qeyd edək ki, Azərbaycan COVID-19-la ən səmərəli mübarizə aparən ölkələrdəndir. Hazırda ölkəmizdə koronavirus xəstələri üçün 46 xəstəxana xidmət göstərir. Pandemiya dövründə laboratoriyaların sayı isə 6-dan 45-ə çatdırılıb. Modul tipli 11 xəstəxana və 2 hospital istifadədir. Ölkə üzrə aparılan test sayı isə 1 milyonu ötüb. Həyata keçirilən tədbirlərin əsas məqsədi Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman olduğu kimi, pandemiya ilə mübarizənin davam etdiyi çətin dövərdə vətəndaşların rifahının daha da yaxşılaşdırılması, siyasi, iqtisadi və digər sahələrdə görülən işlər qısa bir zamanda öz müsbət nəticələrini göstərib.

Bir sözlə, görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da az itkili ilə çıxacağını deməyə əsas verir. Dövlətimizin başçısının dediyi kimi, "Biz birlikdə güclüyük!"

RƏFİQƏ KAMALQIZI

Rusiya Azərbaycanın beş rayonunu qaytarır?!

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun beş rayonu Azərbaycana qaytarmaq və münaqişə zonasına beynəlxalq sülh yaratmaq qüvvələri yerləşdirmək kimi fikirlər səsləndirməsi hansı nəticələrə gəlməyə əsas verir?

Bunu ATƏT-in mərhələli həll variantının Rus versiyası kimi də adlandırmaq olar. Hansı ki, belə bir həll variantı danışıqlar predmeti olmuşdur və Ermənistanın hazırkı siyasi rəhbərliyi bu variantdan imtina etmişdir. Sonra isə bunu təxminən cənab Lavrovdan belə başa düşmək olar ki, Azərbaycan döyüşərək, müharibə edərək beş rayonu azad edib altıncı rayonun sərhəddində və yaxud da beş rayonun kənarına çatanda Rusiya hərbiçiləri ilə, ya da əsasını rus hərbiçiləri təşkil edən hansısa hələlik məlum olmayan hərbi format ilə üzleşməli olacaq. Onda Azərbaycan dayanacaq, yoxsa yox? Və yaxud hərbi əməliyyatları hansı istiqamətdən başlayıb harada davam etdirəcək? Bu çox da sadə sual deyil. Heç şübhə etmirik ki, bu suala cənab Lavrov özü də hazırda dəqiq cavab vermək imkanında deyil. Amma Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin rəsmi səsləndirdiyi bu fikirləri necə nəticələndirmək olar?

Əvvəla, bu fikirlər ilk növbədə Rusiyanın hazırkı, rəsmi mövqeyini ifadə edərək bizə deməyi əsas verir ki, Rusiya Minsk qrupunun həmsədri və regionda maraqlı olan dövlət kimi rəsmi olaraq etiraf və təsdiq edir ki, Azərbaycanın ərazisi işğal altındadır və birinci mərhələdə beş rayon azad olunmalıdır. Yəni bizim torpaqlarımızın işğal faktını və azad etmək hüququmuzu rəsmi təsdiq edir.

İkinci, indiki şəraitdə özünün baş verən proseslərdən nəinki kənarında qalmasını istəmir, prosesin Moskvanın "B" planına uyğun davam etməsinə çalışır. Amma bütün dünya bilir ki, əslində diplomatiya cari reallıqların məntiqi uzlaşdırılmasının intellektual ifadəsidir, diplomatiyanın Lavrov variantı



üzdə və ya açıqda rəsmi olaraq bir söz səsləndirib, arxada və ya gizlədə onun əksini həyata keçirmək sənətidir.

Üçüncü, Azərbaycanın işğal altında olan torpaqlarının azada edəcəyinin artıq real gerçəklik olduğunu başa düşərək bu prosesi durdurmaq və yayındırmaq imkansız görünür. Xüsusən Tovuz təxribatının qarşısını alan Azərbaycan dövləti Tovuz hadisələri fonunda həyata keçiriləcək planın aysberqin dərinliyini real ölçüb ona uyğun ölçü götürdükdən sonra məhz indi beş rayonu təklif edib əvəzində Ermənistan iqtidarına və Sorosa bir sille vurmaq istəyir.

Onda iki məsələni, məntiqə həll etmək lazımdır:

Birinci - sən beş rayonu qaytarmaq istəyirsənsə, buyur qaytar! Mən niyə müharibə etməliyəm? Burada həm də belə çıxır ki, indiyədək torpaqlarımızı sən işğalda saxlamışsən və indi bir qədərini qaytarıb, bir qədərini saxlamaq sualına sən aydınlıq gətirirsən. Ya da belə çıxır ki, mən müharibə edib, qan töküüb torpağımı azad etməliyəm, sən hər iki tərəflə bazarlıq edib arbitrlunu oynamalısən. Əslində hazırkı real situasiya elə beləcədir. Artıq halqa daraldıqca kartların hamısı açılır.

İkinci - yaxşı, sən deyirsən ki, işğal olunmuş Azərbaycan torpaqlarının beş rayonu azad olunmalıdır. Əgər beynəlxalq hüquq, BMT, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və ətraf rayonlarla birlikdə işğal olduğunu və dərhal boşaldılmasını bildiren hüquqi

sənədlər olduğu halda, Rusiya da bu faktı təsdiq etdiyi halda niyə məhz beş rayon azad olunmalıdır? Və yaxud beynəlxalq ayırıcı hərbi qüvvələr harada yerləşdirilməlidir? Azərbaycan ərazisindəmi? Bunu kim müəyyən etməlidir? Və beynəlxalq sülhməramlıların tərkibi necə olmalıdır? Bəlkə Avrasiya İttifaqının hərbi kontingentini nəzərdə tutur, cənab Lavrov?

Amma bütün hallarda regionda ciddi proseslər davam edir və Rusiyanın "B" planından başqa "C" planı da olmamış deyil. Nəticədə isə Azərbaycan Türk İttifaqının açarı kimi on ildən sonra Rusiya ilə vacib tərəfdaş kimi qalacaq.

Sonuncu sual isə belədir, bu gün Qarabağı və digər torpaqlarımızı azad etmək üçün ən uyğun, ən əlverişli vaxtdır? Biz düşünürük ki, bundan da yaxşı ən əlverişli və ən uyğun vaxt qışın sonuna təsədüf edə bilər kimi görünür.

Atalar deyib ki, xəstə tələsir, armud isə vaxtında yetişir.

Bütün bunlar, bu sualların cavabları hazırkı situasiyada cənab Lavrovun səsləndirdiyi variantın məntiqi yanaşmalarıdır. Ancaq istənilən halda Azərbaycanın öz işğal olunmuş torpaqlarını azad etmək hüququ var, bu beynəlxalq hüquq və beynəlxalq prinsiplərlə tənzimlənir və işğal olunmuş ərazilər azad olunandan sonra ehtiyac yaranacağı təqdirdə hansısa müəyyən birgə yaşayış yerində beynəlxalq mandat daşınan hərbi patrulların yerləşdirilməsi məsələsi müzakirə olunub detallandırılmalıdır. Yəni bu bir nəfərin fikirləşdiyi kimi deyil, bu məsələdə bu problemin həlli kontekstində torpaqlar azad olunandan sonra hansı birgə yaşayış məntəqələrində beynəlxalq statuslu hərbi patrulların yerləşdirilməsi məsələsinə baxılıb konkretləşdirilməlidir. Sözsüz ki, burada aidiyyəti dövlətlərin öz münasibəti və rəyi bilinməlidir.

"Resurs" Analitik İnformasiya Mərkəzinin mətbuat xidməti

Ali məktəblərdə boş qalan yerlərin sayı açıqlandı

Azərbaycanda ali təhsil müəssisələrində qalan vakant plan yerləri üzrə vəziyyət açıqlanıb. SİA-nın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, I qrupda ümumi vakant yerlərin sayı 1762-dir. Onun sözlərinə görə, Azərbaycan bölməsində boş qalan vakant yerlər 1309-dur. I qrupda Azərbaycan bölməsində 200 baldan yüksək nəticə göstərən və ali məktəbə qəbul ola bilməyən abituriyentlərin sayı 29 nəfərdir. Əlavə yerləşdirmə zamanı ixtisas seçsələr, onlar hamısı universitetə qəbul ola biləcəklər: "Bu qrupda 150-dən çox bal toplayanların sayı isə 2013 nəfərdir. Bu qrupda ali məktəbə qəbul ola bilməyən 1000-dən çox subbakalavr da var. Rus bölməsində vakant yerlərin sayı daha çoxdur. Bu qrupda rus bölməsində 775 plan yerindən 176 plan yeri boş qalıb. Rus bölməsi üzrə 200 baldan yuxarı nəticə göstərən qəbul ola bilməyənlərin sayı cəmi 2 nəfərdir. Bu abituriyentlər də düzgün ixtisas seçsələr, qəbul ola biləcəklər. I qrupda rus bölməsində 150 baldan çox nəticə göstərənlərin sayı 123 nəfərdir".



M.Abbaszadə qeyd edib ki, II qrupda ümumilikdə vakant yerlərin sayı 3048-dir. Bu qrupda Azərbaycan bölməsində boş qalan vakant yerlərin sayı 1727-dir. Bu qrupda 200 baldan yuxarı nəticə göstərən və kənarında qalan 1 abituriyent belə yoxdur. 150 baldan yuxarı nəticə göstərən qəbul ola bilməyən 46 nəfər var. Bu qrupda ali məktəbə qəbul ola bilməyən 1500 subbakalavr var. Bu qrupda rus bölməsi üzrə boş qalan yerlərin sayı 299-dur.

"III qrupda vəziyyət həmişə olduğu kimi gərgindir. Bu qrupda ümumilikdə vakant yerlər 296-dır. Azərbaycan bölməsində boş qalan cəmi 1 vakant yer var. Rus bölməsində 283 vakant yer qalıb. Birgə müsabiqə olunan yerlər üzrə 12 yer qalıb. III qrupda 200 baldan yuxarı nəticə göstərən kənarında qalan abituriyentlərin sayı 2157 nəfərdir. III qrupda ali məktəbə qəbul ola bilməyən 2000-ə yaxın subbakalavr var, mənə elə gəlir ki, onlar əlavə yerləşdirmə üçün sənəd verməyə bilərlər. Bəlkə də onlar rus bölməsi üzrə qəbul oluna bilərlər, amma Azərbaycan bölməsində şansları yoxdur".

DİM sədri əlavə edib ki, IV qrupda ümumilikdə boş qalan vakant yerlərin sayı 555-dir. Amma bu yerlərin əksəriyyəti kənd təsərrüfatı sahəsi üzrədir. Bu qalan vakant yerlərin 400-ü Azərbaycan, 51-i rus bölməsi üzrə, 104 yer isə birgə müsabiqə üçün təqdim olunub. IV qrupda Azərbaycan bölməsində 200 baldan yuxarı nəticə göstərən kənarında qalanların sayı 52 nəfərdir: "Onların da ali məktəbə qəbul olma şansları çox yüksəkdir. Rus bölməsində isə belə abituriyentlərin sayı 11 nəfərdir. Bu qrupda rus bölməsində təxminən 900 nəfər subbakalavr ali məktəbə qəbul ola bilməyib. Onlar da boş qalan yerlər üçün sənəd verə bilərlər".

M.Abbaszadə qeyd edib ki, V qrupda 90 boş vakant yer qalıb, bu yerlərin hamısı xüsusi qabiliyyət tələb edən ixtisaslardır. Onun 46-sı Azərbaycan, 5-i rus bölməsi üzrə, 39-u birgə müsabiqə üçün təqdim edilib. Qabiliyyət imtahanları ləğv olunan bütün ixtisaslar üzrə yerlərin hamısı dolub. M.Abbaszadə bildirib ki, ümumilikdə bütün qruplar üzrə 5751 vakant yer qalıb. Onların da 3048-i II qrupun payına düşür. O, vakant yerlərin sabah açıqlanacağını da söyləyib.

Qazaxıstanda ölüm hökmü ləğv edildi

Qazaxıstanda ölüm hökmü ləğv edilib. SİA xəbər verir ki, bununla əlaqədar olaraq BMT-nin mənzil-qərgahında bu ölkənin BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq pakta ikinci fakultativ protokolunu imzalayıb.

Daha sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışı zamanı ölüm hökmünün ləğvi ilə bağlı beynəlxalq protokola qoşulduqlarını elan edib. Qeyd edək ki, Qazaxıstanda ölüm hökmünün icrası 2003-cü ildə müvafiq moratoriumun tətbiqi ilə dayandırılmışdır.



Eldəniz Səlimov: "Ermənistan öz çirkin əməllərini artıq dünyadan gizlədə bilmir"



“Qarabağ deyəndə hər kəsin ağına düşünülmədən Azərbaycan gəlir. Çünki bu hamıya bəllidir ki tarixən Dağlıq Qarabağ bizim olub, olacaq da! Bu gün işğalçı, terrorist xislətli Ermənistan öz çirkin əməllərini artıq dünya dövlətləri arasında gizlədə bilmir”. SİA-nın verdiyi

məlumatla görə, bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, bütün reallıqlar ortadadır. Onun sözlərinə görə, bu gün Ermənistan hökuməti Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan istifadə edərək burada zərər çəkmiş erməniləri Dağlıq Qarabağ ərazisində yerləşdirməsi planı təkəzə indi yox tarix boyu baş vermiş bir hadisədir. Ermənistan hökuməti daha öncə Suriyadakı qarışıqlıqdan istifadə edərək orada yaşayan erməniləri işğal olunmuş ərazilərimizə köçürüb.

"Gələcə erməniləri Dağlıq Qarabağda yerləşdirmək Ermənistanda dəyişən hakimiyyətlərin uzun illər yürütdüyü siyasətdir. Keçmiş nəzər salsaq ermənilərin özlərini də Qafqazda mövcud əhaliyə çevrilməsini Rusiya imperatorları və onların məmurları təmin etmişlər. Bu gün ona görə də döyüş meydanında tək qalmaqdan qorxan Paşinyan məğlubiyyətin qaçılmaz olduğunu çox gözəl anlayır və çıxış yolunu kiminsə himayəsində hərəkət etməkdə görür. Lakin cənab Prezidentimiz İlham Əliyevin son çıxışlarındakı sərt və qətiyyətli fikirlərdən aydın olur ki müharibə qaçılmazdır və Azərbaycan öz torpaqlarını birmənalı şəkildə heç kəsə vermək fikrində deyil. Bunun üçün Azərbaycanın hər bir imkanı var. Güclü ordumuz, ən müasir texnika və silahlarımız var. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir vətəndaş Ali Baş Komandanımızın döyüş əmrini gözləyir"-deyə, deputat qeyd edib.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 24.09.2020
Ümumi test sayı	39686
Ümumi müsbət test sayı	37255
Artıq sağalma sayı	1850
Ümumi ölümlər sayı	1080873
Ümumi sağalma sayı	581
Yeni testlərin sayı	162
Yeni müsbət testlərin sayı	133
Yeni sağalma sayı	7618
Yeni ölümlər sayı	1

"Joxovurd" qəzeti: "Ermənistana beynəlxalq transferlərdə kəskin "azalma" ar"

Koronavirus pandemiyası və sonrakı fəvqəladə vəziyyət beynəlxalq pul köçürmələrini mənfəətsiz etdi. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumatla istinadən xəbər verir ki, Ermənistandakı beynəlxalq transferlərdə kəskin "azalma" müşahidə olunub və bu barədə "Joxovurd" qəzeti yazıb. Rəsmi mənbələrə istinadən qəzet, yanvar-iyul aylarında Ermənistana transferlərin keçən ilin eyni dövrü ilə müqayisədə 15.3% azalaraq, 1.55.256 dollardan 893.289 min dollara düşdüyünü yazır. Nəşr xüsusilə qeyd edir ki, transferin "ən böyük payı" Rusiya Federasiyasından gəldiyi açıq şəkildə görünür.

Bu gün hər sahədə qazandığımız uğurların təməlinə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi dayanır. Ötən 17 il ərzində Azərbaycan həm bölgədə, həm də dünya miqyasında ən sabit və dinamik inkişaf edən ölkələrdən birinə çevrilib. Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Bu inkişaf göstəriciləri insanlarda qəti bir əminlik formalaşdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara və zəfərlərə imza atacaq. Ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramları hazırlanıb, işlək mexanizmlər əsasında həyata keçirilib. Bu gün Azərbaycan nümunəvi inkişaf modelinə malik olan ölkəyə çevrilib.

BAKI ŞƏHƏRİ ABADLAŞIR, QURULUR, İNFRASTRUKTUR LAYİHƏLƏRİ İCRA EDİLİR

Belə bir inkişaf yolu keçən Azərbaycanın paytaxtı Bakı da bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Bakı şəhəri abadlaşır, qurulur, burada infrastruktur layihələri icra edilir. Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakının bütün rayonlarında, o cümlədən, qəsəbələrində infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mə-



“Balaxanı kəndinin yeni dövrü başlayır”

Prezident İlham Əliyev: “İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik”



dənyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilib, yeni məktəblər, xəstəxanalar, poliklinikalar tikilib, mövcud binalar əsaslı təmir edilib, müasir tipli idman kompleksləri istifadəyə verilib.

Prezident İlham Əliyev, mütəmadi olaraq, Bakının rayonlarında və qəsəbələrində olur, görülən tədbirlərlə, həyata keçirilən quruculuq və abadlıq işləri ilə yaxından tanış olaraq, aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar. Burada görülən işlər qəsəbənin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir. Qəsəbədəki tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Qəsəbənin simasının dəyişdirilməsi, yaşıllıqların genişləndirilməsi istiqamətində atılan addımlar sakinlərinin rahat yaşayışının təmin edilməsinə yönəlib. Əvvəlki illərdə şəhərin havasını çirkləndirən mənbələr artıq aradan götürülüb. Keçmiş Balaxanı zibilxanasının buraxdığı tüstü nəticəsində havanın keyfiyyəti böyük dərəcədə aşağı düşmüşdü.

“Balaxanı kəndinin yeni dövrü başlayır” de-

yə sakinlərlə görüşündə bildiren Cənab Prezident Balaxanıya xüsusi diqqəti olduğunu bildirdi: “Hələ bir neçə il bundan əvvəl məşhur Balaxanı zibilxanasının təmizlənməsi, aradan qaldırılması artıq burada görülən ekoloji işlərə start verdi. Çünki bu, həm Balaxanı sakinlərinə böyük əziyyət verirdi, həm də əlbəttə ki, bütövlükdə Bakı şəhərinin sakinlərinə çox mənfi təsir edirdi. O zibilxanadan qalxan tüstülər faktiki olaraq havanı böyük dərəcədə çirkləndirirdi və insanların sağlamlığı üçün də bunun böyük ziyanı olmuşdur. Mən bu yaxınlarda həmin o layihə ilə bağlı televiziyalara müsahibəmdə öz sözlərimi dedim, təkrar etmək istəmirəm, vaxtilə zibilxana olmuş yer indi gözəl bir poliqona çevrilib və iş yerləri yaradılıb. Burada sənaye parkı, zibilyandırma zavodu fəaliyyət göstərir. Eyni zamanda, onun yanında yerləşən Böyükşor gölünün böyük hissəsi də artıq təmizlənib və gölün üzərindən yol da çəkilib. Ona görə indi gediş-gəliş üçün də yaxşı imkanlar yaradılıb”.

“Qum hamamı”, digər abidələr, XIV əsrdə inşa edilmiş abidələr, sovet vaxtında tikilmiş abidələr - onlar da bizim milli sərvətimizdir”



Balaxanı tarixi abidələri ilə də tanınıb. Burada yerləşən Şəhla məscidi Balaxanı qəsəbəsinin qəbiristanlığında hündür bir təpənin üzərində tikilmiş XIV əsr memarlıq abidəsidir. Balaxanı qəbiristanlığında yerləşən Şakir ağa türbəsi 1427-1428-ci ildə tikilib və 1385-1386-cı ildə tikilən Hacı Şəhla məscidindən altı metr məsafədə yerləşir. Şakir ağa türbəsi memarlıq baxımından Balaxanı abidələrinin ən qiymətli hesab olunur. Torpağın altında tikilən Balaxanı nadir hamamlardan sayılan Qum hamamını da böyükdən kiçiyə kimi hamı yaxşı tanıyır. “Əlbəttə ki, tarixi abidələrin bərpası və aşkarlanması da məqsədlərdən biri idi” deyən dövlət başçısı bildirib ki, bu gün mənə göstərilən tarixi abidələrin bəziləri yerin altında idi: “O cümlədən “Qum hamamı”, digər abidələr, XIV əsrdə inşa edilmiş abidələr, sovet vaxtında tikilmiş abidələr - onlar da bizim milli sərvətimizdir. Bu abidələr bir daha onu göstərir ki, bu kəndin çox qədim tarixi, qədim mədəniyyəti var. Çünki ancaq yüksək mədəniyyətə sahib olan insanlar belə tikililər inşa edə bilirdilər. O cümlədən ovdan, hamam - bu, mədəniyyət deməkdir”.

“Bu gün biz neftlə zəngin ölkələr sırasında bu siyasətə görə dünya miqyasında qabaqcıl yerlərdəyik”

Qeyd edək ki, XIX əsrin 70-ci illərindən başlayaraq, Balaxanı Bakının əsas neft çıxarma mərkəzlərindən birinə çevrilməyə başlamışdır. 1869-cu ildə Balaxanıda ilk dəfə olaraq mexaniki qurma üsullu quyular qazılıb. Quyudan neft çox sürətlə çıxmış və üç gün ərzində həmin quyular ətrafı neft gölünə döndərmişdir. 1873-1878-ci illərdə Balaxanıda 47 belə güclü neft quyusu qazılıb. Bu dövrdə xarici şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər, Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistləri mədənlər salıblar. Robert Nobel 1873-cü ildə Bakıya gələrək Balaxanıda neft istehsalı ilə məşğul olmağa başlamışdır. Artıq XX əsrin əvvəllərində Balaxanıda onlarca yerli və xarici neft şirkətləri və onların mədənləri, karxanaları fəaliyyət göstərirdi.

“Balaxanı və Bibiheybət dünyanın ən qədim neft mərkəzidir” - deyərək vurğulayan Cənab Prezident dünyada neft hasilatının buradan buradan başladığını diqqətə çatdırıb: “İndi Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını təmizlədik. Yadırdadırsa nə gündə idi? Adam baxanda dəhşətə gəlirdi - qapqara, bütün torpaq qara, dəniz qara, o buruqlar, o dirəklər hamısı qara və ele bil ki,

ekoloji fəlakət zonası idi. Amma indi orada park salınıb. Biz Avropa Oyunlarının bəzi yarışlarını orada keçirdik. İndi marafon oradan başlayır. Orada incəsənət və idman şəhərcikləri, ölkəmizin ən böyük Su İdmanı Sarayı, bulvar yaradılıb. İkinci mərhələdə isə Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”.

Əlbəttə ki, ölkənin iqtisadi və maliyyə imkanları genişləndikcə, bu, hər bir rayonun, qəsəbənin, bölgənin, həmçinin, insanların gündəlik həyatında özünü büruzə verir. “Hələ Prezident kimi fəaliyyətə başlayanda ilk aylarda bunu demişdim ki, “qara qızıl” insan kapitalına çevirməliyik” bildiren Cənab Prezident “Bax, budur, “qara qızıl” insan kapitalı” deyərək vurğulayıb: “İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik. Deyə bilərəm ki, bu gün biz neftlə zəngin ölkələr sırasında bu siyasətə görə dünya miqyasında qabaqcıl yerlərdəyik. Aparıcı beynəlxalq maliyyə qurumları da qeyd edirlər ki, Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Çünki indi yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir. Neftlə zəngin olan ölkələrdə bəzi hallarda işsizlik baş alıb gedir. Səfalət, sosial ədalətsizlik və digər problemlər o ölkələrin cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların rifahına, ölkəmizin inkişafına xidmət göstərir”.

Nəzakət ƏLƏDDİNQIZI

YAP İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib

Sentyabrın 24-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasda Yeni Azərbaycan Partiyasının pandemiya ilə mübarizə çərçivəsində həyata keçirdiyi coxsaxəli tədbirlər barəsində qısa məlumat verildi.

Qeyd edildi ki, Azərbaycan Respublikasında koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərlərin qarşısını almaq üçün həyata keçirilən sistemli tədbirlər öz müsbət nəticəsi-



ni vermişdir. Yeni Azərbaycan Partiyası da öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vit-

se prezident Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi altında epidemiyanın qarşısının alınması və fə-

sadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından və fəal iştirak etmiş, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirmişdir.

İclasda, həmçinin, Yeni Azərbaycan Partiyasının Binəqədi, Şəmkir və Zəngilan rayon təşkilatlarının hesabat-seçki konfranslarından ötən dövr ərzində fəaliyyətinə dair hesabatı dinlənmişdir. İdarə Heyətinin iclasında hesabatı dinlənən rayon təşkilatlarının fəaliyyəti qənaətbəxş hesab edilmiş, onların gələcək fəaliyyətinə dair tövsiyələr verilmişdir. İclasda daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə edilmişdir.



MƏTLƏB

Metlebsalahov@mail.ru

**Sortik "əməliyyatı":
Düşmənimiz artıq
Qarabağda deyil,
evimizin içindədir!**

Açıq yazacam və sərt yazacam. Üstüörtülür "qaydalarla" danışmaqla, nəyisə gözləməklə, nədənsə çəkinməklə artıq özümüzü bitiririk, artıq ƏLDƏN GEEDİRİK! Bu saat düşmənin içimizdə harda yer aldığı pıçıldayaraq gizlicə barmaqla deyil, bağıraraq, üstünə gedərək yumruqla göstərməliyik. Niyə?,-çünki artıq Azərbaycanın ölüm-qalım məsələsi sonuncu seçim kimi qarşımızdadır. Ya vətəni seçəcəksən, düşmənin üstünə şığıyıb amansız rinqdəki kimi son nəfəsini bitirənə qədər onu boğacaqsan, nəfəsini tükəndəcəksən, onu birdəfəlik cəhənnəmə vasil edib öz TORPAĞINA SAHİB ÇIXACAQSAN, ya da... ya da bu torpaqlardan rədd olub gedəcəksən, atana-babana, adət-ənənələrinə, soyuna-kökünə tüpürüb şərəfsiz kimi, iki ayaqlı müti it kimi, biqeyrət kimi bu TORPAQLARDA sadəcə sülənəcəksən. Başın dik, qürurla yaşamayacaqsan, sadəcə SÜLƏNƏCƏKSƏN, vəssalam.

İndi, bax elə bu sətirləri yazdığım saniyələrdə Azərbaycan adlı ölkənin, azərbaycanlı adlı xalqın OLUM və ya ÖLÜM savaşı gedir. Artıq düşmən sənə torpaqlarını, ana-bacını əsir götürüb, körpə azərbaycanlı balasını susdurmaq üçün ŞİŞƏ KEÇİRİB bayram keçirdiyi Qarabağda deyil, ÖZ EVİNİN içindədir. Səndən fərqli olaraq, düşmənin gecə xısıldayanda da səni tamamilə məhv etmək üçün min cür plan düşünür, sənə birdəfəlik, bəli birdəfəlik bu torpaqlardan silinməyin üçün strategiya hazırlayır. Bəs sən öz torpağına sahib olmaq, heç olmasa İrəvan xanlığı bir yana, bütün dünyanın sənə TORPAĞIN kimi qəbul etdiyi Qarabağı geri almaq və əsl AZƏRBAYCANLI olmağın üçün nə edirsən?,- bax burda susuram. Qəzəb qarışığı, xəcalət təri iləmi, daha orası önəmli deyil. Önəmli olanı odur ki, sadəcə SUSURAM!

Niyə susuram?,- çünki mənəm cəmiyyətim neçə gündür ki, yalnız sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə təşrif buyuran, amma geyimi milli mentalitə uyğun deyil deyənə imtahana buraxılmayan bir nəfəri müzakirə edir. Özü də eninə-boyuna qızgın müzakirələr gedir. Sanki Azərbaycan mənəvi dəyərlərinin ölüm-qalım məsələsi, Qarabağı ermənidən geri almanın ən böyük maniası bu şortik geyinən üstündə qurulub. Artıq düşmən gerçəkdən səngərdə deyil, düşmən öz içimizdə, sosial şəbəkələrdədir. Düşmən avtomat tətiiyindən başqa bir də klaviatura arxasına keçib bizi məhv edir ey xalqım!,- informasiya müharibəsi qaçılmazdır..

Sanki sosial şəbəkələrdə bir qrup düşmən qüvvəsi, şortik qalmaqalını əsas müzakirəyə çevirir, cinsi azlıqların harın həyatını reklam etdirir, bütün neqativ mövzuları bilərəkdən, qəsdli olaraq qabardır. Əlbəttə milli düşüncəmizdəki qüsuruları, zəif yerləri bildikləri üçün belə edirlər. Şayiələrlə, dedi-qodularla "yatıbdurduğumuz" bildikləri üçün bu tip tərribat dolu təbliğat seçərək bizi öz evimizdə, klaviatura arxasında məhv edirlər. Düşüncəmizi, milli vətənpərvərliyimizi beyinlərimizdən silirlər.

Efirlərimizi qazan verilişləri, cinsi azlıqların "kişilik" görkəmi ilə bəzədikləri kimi. Hər gün şəhid vərə, amansız düşmənlə burub-buruna duran cəmiyyəti, "şortik problemi" Qarabağ düşüncəsindən, vətənpərvərlik duyğusundan məhrum edirlər. Bunu edən düşmənimdir, amma mükəmməl usta işidir, vəssalam.

Əvəzində biz nə edirik?,- Sadəcə HEÇ NƏ!,- Təkcə on illərdir ki, yalnız yuxarılardan gələcək təlimatla, qəlib cümlələrlə işini bitmiş sayan beş-üç "mediya" orqanında bir qrup savadsız, müstəqil düşünmə qabiliyyətdən uzaq olan deputata, ictimai təşkilat sədrlərinə tutuquşu kimi əzbərləndirilən, insanda dərhal ikrah yaranan, düşməndən daha çox öz ictimai şüurumuza güllə kimi yara vuran əttökən "açıqlamalardan" bir metr də olsun uzağa yol getməmişik. İnsan şüuruna güllə kimi təsir edən, ən kütbein, ən laqeyd vətəndaş VƏTƏN DAŞINA çevirə biləcək heç bir informasiya konsepsiyası ortaya qoya bilməmişik....

Nə qədər gec deyil, düşmənlə daha çox informasiya müharibəsinə başlamalıyıq, yoxsa gec olacaq. İndi müharibə sisoal şəbəkələrdə gedir, klaviatura arxasında. Bir əlimiz avtomat tətiiyində, bir əlimiz klaviatura tətiiyində olmasa, çooox gec olacaq qardaşlarım, bacılarım, ağsaqqalarım. Özü də 1803, 1813, 1828, 1905, 1918 tarixlərində itirdiklərimizdən də daha bəter gec olacaq!,-

Gürcüstan Prezidenti Azərbaycanın Xarici İşlər nazirini qəbul edib

Sentyabrın 24-də Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Gürcüstan Prezidenti Salome Zurabişvili Ceyhun Bayramovu Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona səmimi arzularını çatdırıb.

Həmçinin nazirin fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində addımlar atılacağından ümidvar olduğunu qeyd edib. Prezident Salome Zurabişvili səmimi salamlarının Azərbaycan Respublikası Prezidentinə çatdırılmasını xahiş edib.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidentinin salamlarını Gürcüstan Prezidentinin diqqətinə çatdırıb. Xarici İşlər naziri səfəri çərçivəsində iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri üzrə olduqca faydalı müzakirələrin aparıldığını qeyd edib. İki ölkə arasında hər üç - siyasi, iqtisadi və humanitar istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsinə eyni səviyyədə əhəmiyyət verildiyi qeyd olunub.

Tərəflər bölgədə mövcud olan həll edilməmiş və regional təhlükəsizliyə ciddi təhdid yaradan münaqişələri vurğulayaraq, bu münaqişələrin həllində oxşar mövqə sərgilədiklərini diqqətə çatdırıblar. Ölkələrimizin bir-birinin suverenliyi, müstəqilliyi və ərazi bütövlü-



yünə hörmətlə yanaşdığı vurğulanıb.

Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.

Söhbət zamanı hər iki ölkənin iştirakı ilə həyata keçirilən iqtisadi, enerji, nəqliyyat layihələrindən bəhs edilib. Regional dəhlizlərin imkanlarının daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin turizm, humanitar, mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Gürcüstan Prezidenti bölgədə sülhün və sabitliyin təmin olunmasının vacibliyini vurğulayıb. Nazir Ceyhun Bayramov öz növbəsində Ermənistanın işğalçılıq siyasəti və onun ağır nə-

ticələrinə diqqəti yönəldərək, Ermənistan rəhbərliyinin son tərribatçı fəaliyyəti barədə Gürcüstan Prezidentinə məlumat verib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanıb.

Görüşdə mövcud pandemiya şəraitində dövlətlərin həmrəyliyine və əməkdaşlığına yüksək ehtiyac duyulduğu qeyd olunub. Bu xüsusda iki ölkə arasında yüksək əlaqələndirmə və əməkdaşlığın mövcud olduğu vurğulanıb. Görüşün sonunda Prezident Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidentini və Birinci vitseprezidentini Gürcüstana səfərə dəvət edib. Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Vladimir Putin Nobel sülh mükafatına namizəd oldu



Rusiya Prezidenti Vladimir Putinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb. SİA-nın məlumatına görə, bunu rusiyalı yazıçı Sergey Komkov bildirib. O, bununla bağlı müraciəti Nobel komitəsinə sentyabrın 10-da göndərdiyini deyib. Xatırladaq ki, sentyabrın 9-da ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyi təklif olunmuşdu.

Qeyd edək ki, 2020-ci il Nobel mükafatlarının qalibləri oktyabrın 5-dən açıqlanmağa başlayacaq.

Məlum olduğu kimi, Türkiyənin Azərbaycana göstərdiyi qaradaş dəstəyi regionda bizi istəməyən qüvvələri narahat etməkdə davam edir. Xüsusilə, işğalçı Ermənistan rəhbərliyi dalana dirəndiyinin və çıxış yolunun qalmadığını dərk edərək, terrorçuluq ənənəsinə sadıq qalmaqla qanunsuz silahlı birləşmələrlə iş birliyinə gedir, erməni terror təşkilatlarının yenidən canlanması üçün fəaliyyət qurur, Suriya, İraq, Livan kimi ölkələrdəki ermənilərin "müharibədən əziyyət çəkən ailələr" adı altında işğal edilmiş ərazilərimizdə məskunlaşdırır və s. kimi faktlar kifayət qədərdir.

Ermənistanın İraqdakı səfiri Qraç Poladyan PKK terror təşkilatının üzvləri ilə hansı planlar barədə danışdı?

Daha bir fakt isə artıq uzun müddətdir ki, PKK terror təşkilatının və bu təşkilata bağlı olan terror təşkilatlarının Ermənistanın hərbi birləşmələrinə cəlb edilmələri ilə bağlıdır. SİA-nın məlumatına görə, məhz bir müddət əvvəl Türkiyə mətbuatı etibarlı mənbələrinə istinad edərək sensasiya yaradacaq informasiyasında yazmışdı ki, İraqın Süleymaniyyə şəhərində Ermənistanın bu ölkədəki səfiri Qraç Poladyan PKK terror təşkilatının aparıcı şəxsləri ilə görüşərək təşkilat üzvlərinin Qarabağa yerləşdirilməsi planı barədə danışdı.

Bu dəfə isə bənzər məlumatı Misirin cario24com portalı ictimailəşdirib və daha müfəssəl və sensasiyalı informasiyaları dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bəlli olub ki, Ermənistanın Azərbaycana qarşı Tovuz tənqidindən sonra PKK silahlıların erməni ordusuna inteqrasiyası aktivləşib. Bir qrup PKK komandiri İraq və Suriya ərazisindən Ermənistanı keçirilib. Belə ki, PKK terrorçularının birinci qrupu 25 nəfərdən ibarət olub. Onların Türkiyə sərhədlərindən qanunsuz yollarla İraqa keçdikləri və təşkilatın Qəndildəki düşərgəsində təlim keçdikləri bildirilir.

O da qeyd olunur ki, qruplaşma hərbi hazırlıq və diversiya əməliyyatları üzrə ixtisaslaşmışlar. Qrup əvvəlcə iyul ayında İranın Urmiyə şəhərinə çatdırılıb və "Əl-Qüds" xüsusi təyinatlılarının "Həmzə" batalyonunun qərargahında bir neçə gün qalıb, ondan sonra isə Ermənistan ərazisinə keçib.

Grup 250 silahlılardan ibarətdir və onlar Suriyanın PKK/YPG terror təşkilatının üzvləridir

Digər qrup 250 silahlılardan ibarətdir və onlar Suriyanın PKK/YPG terror təşkilatının üzvləridir. Qrup Suriyanın şimalındakı Qamışlı rayonundadır. Onların İraqdan İrana keçmələrinə isə Tehrana yaxınlığı ilə seçilən "Bədr" qruplaşması dəstək göstərir. Plan görə, birinci mərhələdə və sentyabrın əvvəlində qruplaşmanın 165 üzvü İranın İlam vilayətindən bu ölkənin ərazisinə keçərək, Mehran şəhərində yerləşiblər. Növbəti gün qrup Urmiyaya uçub və yaxın günlərdə Er-

mənistanı keçəcəyi bildirilir.

Misir portalının daha bir məlumatına görə, bu qruplaşma hücum əməliyyatlarının aparılması üzrə ixtisaslaşmışlar və bu da sübut edir ki, erməni ordusu diversiya-terror vasitəsi ilə Azərbaycan Ordusunun mövqelərinə hücum etməyə hazırlaşır.

25 nəfərdən ibarət ikinci qrup isə Ərbildən cənubda - PKK-ya məxsus Mahmud bazasında gözləmə mövqeyindədir. Bu qrup partizan müharibəsinin aparılması üzrə mütəxəssislərdən ibarətdir. Bu ilin avqustunda həmin qrupu avtobuslar vasitəsi ilə İraqın Bağdad Sadr-Siti rayonundakı "Hizbullah" - "Hərəkət əl-Nucaba" şöbəsinin qərargahına aparıblar. Sentyabrın əvvəlində isə, 17 nəfərdən ibarət qrup İran vasitəsi ilə İlam əyalətinə göndərilib və oradan da Kirmanşaha keçilib. Yerdə qalan 8 nəfər isə İlamda qalıb. Sonra isə 17 nəfərlik qrup Ermənistanı

nun sularını doldurur. Məlumat verilir ki, PKK terrorçularının Azərbaycana qarşı istifadələrinin müqabilində Ermənistan terror təşkilatına Türkiyə PUA-larını hədəfə almaları üçün Rusiya istehsalı olan raket kompleksləri vəd edib. Raket komplekslərinin çatdırılması və quraşdırılması işini PKK-nın Qəndildəki komandiri Cəmil Bıyık koordinasiya edir və gözlənilir ki, həmin raketlər məhz Qəndiə aparılacaq.

PKK-nın Qəndildəki komandiri Cəmil Bıyık Ermənistanın vəd etdiyi raket komplekslərini əldə edəcək

Həmçinin bildirilir ki, İraqdan İrana tranzit-keçid məntəqələri olaraq silahlı Məndaziyyə, Pərvizxan və Hanacini qəsəbələrini istifadə ediblər.

Beləliklə, misirin xəbər portalının bildirdiyinə görə, kürd silahlıları erməni ordusu-

nun sularını doldurur. Məlumat verilir ki, PKK terrorçularının Azərbaycana qarşı istifadələrinin müqabilində Ermənistan terror təşkilatına Türkiyə PUA-larını hədəfə almaları üçün Rusiya istehsalı olan raket kompleksləri vəd edib. Raket komplekslərinin çatdırılması və quraşdırılması işini PKK-nın Qəndildəki komandiri Cəmil Bıyık koordinasiya edir və gözlənilir ki, həmin raketlər məhz Qəndiə aparılacaq.

Yeri gəlmişkən, hələ Birinci Qarabağ müharibəsində işğalçı Ermənistan bir sıra ərəb ölkələrindən maddəli döyüşçüləri, terrorçuları və həbsxanalardan azad edilmiş qatılmaçıları cəlb edərək, onları Azərbaycana qarşı döyüşlərdə istifadə edirdilər. Bu barədə faktlar indi də arxivlərdə qalmaqdadır.

Rövşən NURƏDDİNOĞLU



İşğalçı Ermənistan PKK ilə anlaşmaya girib

Bu dəfə Misir portalı sensasiyalı xəbər yayıb



XİN: Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən törədilmiş təxribatlar zənciri danışıqlar prosesinə zərbə vurub

Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar zənciri (qeyri-məhdud siyahı əlavə olunur) Ermənistan-Azərbaycan münafiqəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurmuş və regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarmışdır. Təcavüzkar hərbi hərəkətlər ilə müşayiət olunan təhrikədcə bəyanatlar, hərbi və digər təxribatlar Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzə hazırlaşdığını göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında yer alıb.

Açıqlamada deyilir: "Beynəlxalq ictimaiyyətin mümkün bütün gözləntilərini puça çıxaraq, Ermənistan rəhbərliyi hakimiyyətə gəldiyi ilk gündən etibarən özünün sələflərinin ilhaqçı siyasətini təkrarlamaq seçimini etmişdir. Ermənistan ictimai şəkildə ATƏT-in Minsk qrupunun rəhbərliyi ilə illərdən bəri aparılan danışıqlar prosesinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan məntiq və anlayışından imtina etdiyini bəyan etmiş və beləliklə danışıqlara zərbə vurmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 19-da verdiyi müsahibəsində bildirdiyi kimi, Ermənistanın "cəfəng bəyanatları və təxribat xarakterli addımları danışıqları mənasız edir".

Əksinə, Paşinyanın rəhbərliyi altında Ermənistan "yeni ərazilər üçün yeni müharibə" konsepsiyasını nəzərdə tutan və bu ölkənin



danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyən edən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etmişdir. Yaxın Şərqi bölgəsindən etnik ermənilərin işğal edilmiş ərazilərə qanunsuz köçürülməsi də daxil olmaqla, Azərbaycanın işğal edilmiş ərazilərində intensivləşən və genişlənən qanunsuz fəaliyyətləri ilə birlikdə Ermənistanın hazırkı rəhbərliyi birmənalı şəkildə sübut edir ki, bu ölkə ilhaqçı siyasət yürüdü və ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlardan bu məqsədlə sui-istifadə edir.

Ermənistanın təcavüzkar davranışı iyul ayının 12-16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində məqsədyönlü təcavüz aktı ilə kulminasiya nöqtəsinə çatmışdır. Bu silahlı hücum təsadüfi bir hərbi insident olmayıb, Ermənistanın Azərbaycan Respublikasına qarşı qanunsuz güc tətbiqinin növbəti açıq təzahürüdür və Azərbaycanın yeni ərazilərini zəbt etmək məqsədi güdmüşdür.

Bu "sınaq" hücumunda uğursuzluğa uğrayan, lakin, yenə də növbəti təcavüz aktına hazırlıq gören Ermənistan külli miqdarda si-

lah və sursat tedarük etmiş və öz qüvvələrini təmas xətti boyunca cəmləşdirmişdir. Azərbaycanın vacib mülki infrastrukturunu və böyük yaşayış məntəqələrinə hərbi zərbə endirmək bərsində təhdidlər Ermənistanın Azərbaycan ərazisinin dərinliyində intensivləşmiş hərbi kəşfiyyat və diversiya hərəkətləri ilə müşayiət olunur. Buna paralel olaraq, Ermənistan Azərbaycana qarşı hərbi fəaliyyət göstərmək üçün istifadə ediləcək on minlərlə mülki şəxsəndən ibarət hərbi dəstələrin yaradıldığını elan etmişdir.

Ermənistanın yeni hərbi hücumu hazırlığı kontekstində Azərbaycan beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrələrini Ermənistanı sağlam düşüncəyə gətirməyə və bu ölkəni yeni təcavüzdən çəkinməyə məcbur etməyə çağırır.

Ermənistanın rəhbərliyi təxribatçı bəyanatlarını geri götürməli, sabitliyi pozan bütün fəaliyyətlərini dayandırmalı və münafiqəsinin parametrləri BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərar və sənədləri ilə artıq müəyyən edilmiş siyasi həllinə nail olmağa dair öhdəliklərinə vicdanla əməl etməlidir. Bu, baş verməyənədək Ermənistan rəsmilərinin guya bu ölkənin danışıqlara hazır olduğuna dair bəyanatları nə Azərbaycanı, nə də beynəlxalq ictimaiyyəti aldada bilməz.

Prezident İlham Əliyevin BMT-nin 75 illik yubileyinə həsr edilmiş yüksək səviyyəli tədbirdə bildirdiyi kimi, sülhə nail olmaq üçün yalnız bir yol mövcuddur: Ermənistanın silahlı qüvvələri Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt kompromis predmeti olmamışdır və heç vaxt olmayacaqdır.

Nikol Paşinyanın 8 may 2018-ci il tarixində Ermənistanın baş naziri seçilməsindən bu günədək həyata keçirdiyi təxribatçı fəaliyyəti

Tarix	Fəaliyyət
8 may 2018-ci il	Nikol Paşinyan baş nazir seçilməzdən əvvəl, Ermənistanın Parlamentinə müraciətində, Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qanunsuz rejimin danışıqlarda iştirak etməsi məsələsini qaldırmışdı. Beləliklə, o, danışıqların formatını şübhə altına almağa başladı və müxtəlif tədbirlərdə bunu dəfələrlə təkrarladı.
9 may 2018-ci il	Seçkinin ertəsi günü Nikol Paşinyan həyat yoldaşı ilə birlikdə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib. O, Xankəndidə Azərbaycanın Şuşa şəhərinin işğalının qeyd olunmasında iştirak etmişdir, "düşmənin qarşısının alınması" mexanizminin təkmilləşdirilməsi məsələsini müzakirə edib və Şuşada "Erməni Dram Muzeyi" ni açıb.
16 iyun 2018-ci il	Nikol Paşinyan yenidən işğal olunmuş Azərbaycan ərazilərini ziyarət edib, Ermənistan silahlı qüvvələrinin işğal altında olan Dağlıq Qarabağ bölgəsinin şərqi hissəsindəki mövqelərini yoxlayıb və qanunsuz rejim "rəsmiləri" ilə hərbi məsləhətləşmələr aparıb.
9 iyul 2018-ci il	Nikol Paşinyan oğlunu Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbi xidmət keçməyə göndərmişdir. O bildirdi ki, bu jest daha çox erməninin orduya cəlb edilməsinə təşviq etmək məqsədi daşıyır.

8 sentyabr 2018-ci il	Moskvada rus-erməni iş adamları ilə görüşən Nikol Paşinyan açıq şəkildə "Artsaxı gələcəkdə Ermənistanın bir hissəsi kimi qəbul etdiyini" söyləyib.
27 fevral 2019-cu il	Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan işğal altında olan Xankəndi şəhərində keçirdiyi mətbuat konfransında deyib: "Məskunlaşdırma proqramı adlandırdığımız proqram, mənim və hər kəsin nəzərində, ölkəmizin təhlükəsizliyinin əsas təminatı olacaqdır. Çünki bu mövzunu həmişə sanki torpaqlar geri qaytarılacaq, danışıqlar aparılacaq, güzəştə gediləcək və s. kimi təhrif edən insanlar, çıxışlar və ifadələr var. Bu proqramın nəticəsi olaraq xalqımıza və dünyaya bir qarış torpaqdan imtina etmək niyyətində olmadığımızı açıq bir mesaj göndərəcəyik; əksinə, soydaşlarımız o torpaqlarda məskunlaşmalı və ölkəmizi qurmalıdırlar."
30 mart 2019-cu il	Ermənistanın müdafiə naziri Davit Tonoyan Nyu Yorkdakı erməni icması ilə görüşündə "sülh üçün ərazilər" yanaşmasının tətbiq olunmayacağını bildirmişdir. "Müdafiə naziri olaraq elan edirəm ki, sülh üçün ərazilər adlı bu format, tərəfimdən yeni ifadə ilə əvəzlənmişdir. Biz bunun əksini edirik - yeni ərazilər üçün yeni müharibə" deyərək Tonoyan qeyd etmişdir. O, həmçinin Ermənistanın hücum bölmələrinin sayını artıracağını söyləyib.

XİN: Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən törədilmiş təxribatlar zənciri danışıqlar prosesinə zərbə vurub

9 may 2019-cu il	Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək, Şuşa şəhərinin işğalı ilə əlaqədar keçirilən şou-lərdə iştirak edib.
30 may 2019-cu il	Ermənistan cəbhə xəttində atəşkəs rejimini kobud şəkildə pozub. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfər etdiyi vaxtda, mayın
	30-da səhər saatlarında Azərbaycan Ordusunun mayoru Aqil Ömərov Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən vurularaq həlak olub.
10 iyun 2019-cu il	Müdafiə naziri D.Tonoyan cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan əsgərinin öldürülməsinə şəxsən əmr verdiyini təsdiqləyib və Azərbaycan əsgərinin qatili icimai şəkildə mükafatlandırılıb.
5 avqust 2019-cu il	Pan-erməni oyunlarının başlaması ərəfəsində Nikol Paşinyan bəyan edib ki, "Artsax Ermənistandır, Nöqtə", izdiham "Miatsum" (Birləşmə) şüarları səsləndirib.
6-17 avqust 2019-cu il	Ermənistan ilk dəfə Azərbaycanın işğal olunmuş ərazilərində Pan-Erməni Oyunları keçirib.
9 avqust 2019-cu il	Ermənistan Sərsəng Su Anbarının infrastrukturunun dəyişdirilməsinə yönəlmiş 4 illik başqa bir layihə elan edib. Ermənistan tərəfi, Ermənistanı Azərbaycanın işğal olunmuş əraziləri ilə birləşdirmək üçün üçüncü avtomobil yolunun inşasını elan edib. Beynəlxalq hüquqa və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan bu infrastruktur dəyişiklikləri Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsini hədəfə alır.
24 sentyabr – 5 oktyabr 2019-cu il	Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində "Silahlı Qüvvələrin genişləndirilməsi: Düşmənin təcavüzünə qarşı mübarizə" adlı genişmiqyaslı hərbi təlimlər keçirib.
23 dekabr 2019-cu il	Yerevanda, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və qanunsuz rejimin "prezidenti" Arayik Harutyunyanın həmsədrliyi ilə Ermənistan və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin Təhlükəsizlik Şuralarının birgə iclası keçirilib.
31 mart 2020-ci il	Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz "parlament" və "prezident" seçkiləri keçirib.
21 aprel 2020-ci il	Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun "Dağlıq Qarabağ ətrafındakı bir sıra ərazilərin azad edilməsi və nəqliyyat, iqtisadi və digər əlaqələrin açılması" ilə bağlı açıqlamalarını şərh edərək deyib: "Heç bir güzəşt olmayıb və olmayacaq. Erməni tərəfi heç vaxt bu yanaşmanı tətbiq etməyəcəkdir".
23 aprel 2020-ci il	Ermənistanın Xarici İşlər Nazirliyi mərhələli yanaşmanı nəzərdə tutan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli təklifinin qəbul edilməz olduğunu bəyan edib.
26 iyun 2020-ci il	Ermənistan silahlı qüvvələri baş qərargah rəisi Onik Qasparyanın iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirib.
10 iyul 2020-ci il	Ermənistan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin məqsədinin Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin nəticələrinin möhkəmləndirilməsi olduğunu müəyyənləşdirən, yenidən işlənmiş Milli Təhlükəsizlik Strategiyasını qəbul edib.
12-16 iyul 2020-ci il	Ermənistan, Azərbaycan-Ermənistan beynəlxalq sərhədində, Tovuz bölgəsi istiqamətində Azərbaycanın mövqelərinə hücum edib. Azərbaycanın 12 hərbiçisi və bir mülki şəxs qətlə yetirilib.
23 iyul 2020-ci il	Nikol Paşinyan iyul toqquşmalarından sonra Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Ermənistanın mövqeyinin gücləndirildiyini bəyan edib və 7 şərt irəli sürüb: Ermənistanın və qanunsuz rejimin "təhlükəsizlik sistemi gücləndirilməlidir, qanunsuz rejim "danışıqların tam hüquqlu tərəfi olmalıdır", atəşkəs rejiminin monitorinqi gücləndirilməlidir və s.

4 avqust 2020-ci il	Beyrutda baş vermiş dağıdıcı partlayışdan sonra, Ermənistan Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək planını elan edib. Erməni kütləvi informasiya vasitələrinin məlumatına görə, Livandan olan bir çox erməni Şuşa şəhəri daxil olmaqla işğal olunmuş ərazilərdə məskunlaşıb. Beləliklə, Ermənistan 2020-ci ildə qanunsuz məskunlaşma siyasətini intensivləşdirib.
11 avqust 2020-ci il	Qanunsuz rejim "əsas inzibati ofisləri" işğal altında olan Şuşa şəhərinə köçürmək niyyətini elan edib.
17 avqust 2020-ci il	Qanunsuz rejim Azərbaycanın Gəncə şəhərini vurmaqla hədələyib.
26 avqust 2020-ci il	Ermənistan Müdafiə Nazirliyi, Ermənistanın silahlı qüvvələrini gücləndirəcək və Ermənistanın sərhədlərinin "təhlükə altında olan hissələrində" və ya "düşmənlə təmas xəttində" yerləşdirilə bilən ümummilli milis dəstəsini yaratmaq planını elan edib.
28 avqust 2020-ci il	Nikol Paşinyan 12-16 iyul 2020-ci il tarixlərində Azərbaycana qarşı hərbi əməliyyat həyata keçirən erməni hərbiçilərinin mükafatlandırılması mərasimini keçirib. O, çıxışında 1990-cı illərin əvvəllərindəki hərbi əməliyyatlar zamanı azərbaycanlı mülki şəxslərə qarşı qanlı əməllər törətmiş Monte Melkonyan kimi erməni terrorçularına bir daha tərif yağdırıb.
25-31 avqust 2020-ci il	Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakobyan digər qadınlarla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərində döyüş və atıcılıq təlim kurslarında iştirak edib. Təlimin video və fotoları mediada geniş şəkildə yayılıb.
29 avqust 2020-ci il	Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. O, həm 1990-cı illərin əvvəllərində, həm də 2020-ci ilin iyul ayında Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən hərbi qulluqçuları mükafatlandırılıb.
21 sentyabr 2020-ci il	Nikol Paşinyan Ermənistanın müstəqilliyinin 29-cu ildönümündə xalqa ismarış verib. İsmarışın ikinci sətrində "Artsax Respublikasının (Qarabağ) qürurlu vətəndaşlarına!" deyilir.

Bu şəxslərin təhsil haqlarını kim ödəyəcək?

“Ola bilsin ki, gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilsin.” SİA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, hazırda ali məktəblərə sənəd qəbulu zamanı abituriyentin həssas qrupa aid olub-olmadığı bilinmir: “Amma ola bilsin ki, belə abituriyentlərin sosial statusu ilə bağlı gələcəkdə təqdim ediləcək sənəd əsasında onların sayını elə sənəd qəbulu zamanı müəyyən edək. Bu səbəbə görə hazırda bizdə bu il ali məktəbə qəbul olan həssas təbəqəyə aid olan abituriyentlərin sayı barədə məlumat yoxdur. Biz ərizələri qəbul edən zaman şəxsiyyət vəsiqəsinin FİN kodu ilə abituriyentin kimliyini yoxlayırıq”.

M.Abbaszadə əlavə edib ki, ödənişli ixtisaslara qəbul olunanların bir qisminin təhsil haqqı dövlət hesabına ödəniləcək: “Bu, qaçqın və məcburi köçkünlər, şəhid ailələrinin üzvləri üçün həmişə olub, amma bu ildən valideyn himayəsindən məhrum olan və s. həssas əhali qrupuna aid edilən ailələrin övladlarının təhsil haqları dövlət tərəfindən ödəniləcək. Bu abituriyentlər sənədlərini hazırlamalı və universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək”.

İşğal olunmuş Azərbaycan ərazilərində 394 nəfər virusa yoluxub



Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 394 nəfərə çatıb. SİA xəbər verir ki, Dağlıq Qarabağda son sutkada 9 yeni yoluxma faktı qeydə alınıb. İndiyədək infeksiyaya yoluxanlardan 329 nəfər sağalıb, 63 nəfərin müalicəsi davam edir. 5 nəfərin vəziyyəti ağır, 7 nəfərin vəziyyəti isə orta ağırdır. 85 nəfər karantindədir. İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda tarixi çıxış etdi

Milli Məclisin deputatı Anar Məmmədovun yap.org.az-a müsahibəsi

- Anar müəllim, bildiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə yerli televiziyalara müsahibəsi zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm bəyanatlar verdi. Bu barədə nə deyə bilərsiniz?

- Məlumdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək tənzimlənməməsinin əsas səbəbi dünya birliyinin münaqişənin həllində prinsipiallıq göstərməməsi, işğalçıya təzyiqlər göstərməməsi və Ermənistanın qeyri-konstruktiv mövqedə olmasıdır. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi realıqları, münaqişənin əsl mahiyyətini heç vaxt ehtirməyib.

Bilirsiniz ki, keçmiş Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili ermənilərin uzun illər separatçı hərəkatlarını reallaşdırmağa imkan verməyib. Lakin Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edilib, Dağlıq Qarabağda xüsusi komitənin yaradılması, azərbaycanlıların o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılması artıq ilk etnik tənzimləmə siyasətinin aparılmasının göstəricisi idi. Lakin bunu da unutmaq olmaz ki, Azərbaycanın o zamankı rəhbərliyi bu hadisələrə qarşı addım atmır, xalqın tələblərinə əməl etmirdilər. Onlar sovet rəhbərliyinin göstərişlərini yerinə yetirirdilər ki, nəticə etibarilə belə faciələrlə üzləşirdik. Keçmiş Sovet İttifaqınının 366-cı alayı azərbaycanlılara qarşı etnik təmizləmə prosesində, Xocalı soyqırımının törədilməsində, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynayıb.

Azərbaycanın məcburən cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində torpaqlarımızın ərazisinin 20 faizinin işğalı bu gün də davam edir. Azərbaycan dövləti, o cümlədən dünya ictimaiyyəti bu günə qədər beynəlxalq təşkilatların, xüsusilə münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, konkret mövqe ifadə etməyi gözləyir. Dünyaya birliyinə də bellidir ki, münaqişənin nizamlanmasında Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur. Çünki biz daim həm tarixi ədalətə, həm də beynəlxalq hüquqa əsaslanırıq. Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində də bir daha bəyan edib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dedə-baba torpaqlarına qayıtmalıdır.

Ölkəmiz bu problemin həlli üçün hələlik sülh, danışıqlar yolunu seçib. Bununla yanaşı, düşməni torpaqlarımızdan qovmaq üçün ordumuzun daha da gücləndirilməsi yolunda ciddi işlər görülür. Bu gün qürurla deyə bilərik ki, regionun ən qüdrətli ordusu olan Silahlı Qüvvələrimiz qarşıya qoyulan məqsədlər uğrunda hər zaman döyüşə hazırdır. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Kükünlər Azərbaycan ad-



larını verəcəyik, adları dəyişdirilməyəcək, adları öz əsl adlarını qaytaracağıq. Bu xüsusda münaqişənin nizamlanmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır.

- Prezident İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda da Ermənistanın işğalçılıq siyasətini, tərribatçı əməllərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı...

- Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalı, ərazi bütövlüyümüz bərpa olunmalı və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdır. Prezident İlham Əliyev bu mötəbər tribundan bir daha Paşinyan hakimiyyətinin iç üzünü ifşa etdi, Ermənistanın Azərbaycana qarşı yeni müharibə və tərribatlar hazırladığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlət başçısı Ermənistanın Azərbaycana qarşı ardıcıl olaraq apardığı tərribatların əsas səbəblərini də iclas iştirakçılarının diqqətinə çatdırdı. Paşinyan hakimiyyəti bu ilin iyulunda Tovuz istiqamətində tərribat törətdi. Erməni silahlı qüvvələri sərhəd boyunca mülki əhalini qəsdən hədəfə aldı. Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbiçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastrukturaya ciddi zərər vuruldu. Lakin ermənilər bu dəfə də şanlı ordumuz tərəfindən layiqincə yerinə oturduldu. Tərribatlar bununla bitmir. İşğal olunmuş ərazilərdə "prezident seçkiləri", "parlament seçkiləri", "andicmə mərasimi" keçirilməsi, Paşinyanın arvadı Anna Akopyanın işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimlərə qatılması Ermənistanın ölkəmizə qarşı növbəti tərribatlar hazırlamasından xəbər verir.

Ermənistan ölkəmizə qarşı işğal siyasəti, tərribatlar və yeni müharibə hazırlıqları ilə kifayətlənmir. Bu gün eyni zamanda Ermənistanın rəsmi ideologiyasında "Azərbaycanofobiya" siyasəti hökm sürür, gənc nəsəl Azərbaycan xalqına nifrət aşılanır. Hətta bununla bağlı Ermənistanda orta məktəb dərsləri və müəllimlər üçün əyani vəsaitlərin hazırlanması tədris müəssisələrində yayılması həyata keçirilir. Bütün bunlar onu göstərir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları kobud şəkildə pozur və status-kvonu saxlamaq məqsədi güdür.

Lakin Ermənistan unutmamalıdır ki, Azərbaycan bir qarış da torpağının erməni işğalı altında qalmasına razı olmayacaq. Ermənistan bütün bu tərribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır. Eyni zamanda Azərbaycanın qüdrətli ordusu hər zaman torpaqlarımızı işğaldan azad et-

məyə qadirdir.

- Hazırda BMT-nin strukturlarında ciddi islahatların aparılması zərurətə çevrilib. Dövlətimizin başçısı çıxışında bu məsələni xüsusi vurğuladı. İslahatların aparılmasını zəruri edən amillər nədən ibarətdir?

- Bəli, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda tarixi çıxış etdi. Cənab Prezident Qoşulmama Hərəkatının sədri kimi çıxışında dünyanı narahət edən problemlər, münaqişələr, koronavirus pandemiyası ilə mübarizə, BMT-də islahatların aparılmasının vacibliyini diqqətə çatdırdı.

Azərbaycan dünyada böyük nüfuzə sahib olan dövlətdir. Məhz bunun nəticəsidir ki, ölkəmiz 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü olub. Hazırda BMT-də islahatların aparılması günün reallığıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli global təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylər göstərilməsini vacib hesab edir.

Cənab Prezident çıxışında qeyd etdi ki, BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq. BMT universal üzvlüyü təmin edən yeganə global təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə global iqtisadi idarəçiliyi ehatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin global iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir.

Dövlətimizin başçısı çıxışında BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclü hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini xatırladı. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq edib. Belə ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi isə Ermənistan silahlı qüvvələrindən işğal edilmiş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Amma işğalçı Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir. Məhz bu kimi amillər BMT müstəvisində islahatların aparılmasını olduqca zəruri edir. BMT Təhlükəsizlik Şurası özünün qəbul etdiyi qərarlara hörmət etməli və bütün tərəflərdən həmin qərarlara hörmətlə yanaşmasını tələb etməlidir. Əks halda, ikili standartlar, ayrı-ayrı dövlətlərə münasibətdə qeyri-obyektiv münasibət göstərilməsi təəssüfedicidir. Bütün bunlar bir daha göstərir ki, BMT-də islahatların aparılması dünya ictimaiyyətinin əsas istəklərindən, tələblərindən biridir.

"Vaksinlərin Azərbaycana gətirilməsinin xərcini KMDF ödəyəcək"

"Heç kəsə sirr deyil ki, hələ mart ayında COVID-19 xəstəliyinin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınmasını, profilaktik və təcili tədbirlərin operativ həyata keçirilməsini, əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdı. Həmin vaxt xalqımızın milli həmrəyliyi və dəstəyi ilə Fonda milyonlarla manat vəsait toplandı. Hətta, ölkə Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bir illik əmək haqlarını Fonda ianə etdilər.

Bu gün artıq Fondada 114 milyona yaxın vəsait vardır. Fondun fəaliyyətində tam şəffaflığın təmin edilməsi çərçivəsində həyata keçirilən bütün ianələr və onları edən bütün fiziki və hüquqi şəxslər barədə Fondun rəsmi internet sahifəsində məlumatlar da yerləşdirilib. Həmçinin, Fondun vəsaitinin sərəncamçısı Nazirlər Kabinetidir və təsadüfi də deyildir ki, Fondada toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə Nazirlər Kabineti yanında İctimai Nəzarət Şurası da yaradılıb". Bunu SİA-nın açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, hazırda bir sıra ölkələr vaksinlər üzərində iş aparır və ön sifarişlər qəbul edirlər: "Lakin vaksinlərə olan tələbat həcmindən onları istehsal potensialından çox olmasını nəzərə alaraq, növbəti sifarişləri tezliklə tam təmin etmək mümkün olmayacaq. Ona görə də, COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanını yaratmaq məqsədilə bir müddət əvvəl Qlobal Peyvəndlər Aliansı, Epidemiyaya Hazırlıq İnnovasiyalar Aliansı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVAX platforması yaradılıb. Sentyabrın 18-də isə icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq. Məhz, bu sazişin icrasından irəli gələn məsələlərin, yeni COVAX platforması çərçivəsində ÜST tərəfindən təsdiq olunmuş vaksinlərin alınaraq Azərbaycana gətirilməsinin maliyyə xərcləri Koronavirusla Mübarizəyə Dəstək Fondundan ödəniləcək".

"Azərbaycan dövləti koronavirus infeksiyasına qarşı mübarizəni ardıcıl davam etdirir və əhalinin sağlamlığının qorunması üçün bütün mümkün üsullardan istifadə edir, bu məsələdə maksimum şəffaflıq və ictimai nəzarət təmin olunur" - deyən Sədaqət Vəliyeva əlavə edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin son qəpiyinə qədər xalqımızın sağlamlığına, COVID-19 pandemiyasından xilas olmasına xərclənəcək: "Fondun vəsaitlərinin xərclənməsinə dair əsassız fikirlər səsləndirmək, qeyri-obyektiv mövqe tutmaq, ictimai rəyi çətdirməyə çalışmaq indiki məqamda düşmənçilikdən başqa bir şey deyildir. Vaksinasiya prosesini heç asan olmayan bir məsələdir. Bu səbəbdən də, Fonda vəsait köçürərkən necə həmrəy idiksə, bundan sonra da bir olmalıyıq, radikal müxalifətin şər və böhtan xarakterli qeybətələrinə inanmamalıyıq. Lakin bir məsələni də unutmayaq ki, bu gün sosial şəbəkələrdə şər atanlar, böhtan yazanlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürmələrinə baxmayaraq, dövlət ayrı-seçkiliyə yol verməyəcək, radikal müxalifətin, yalan, təhqir "maşınları"nın da nümayəndələrini vaksinasiya prosesinə cəlb edəcək, onların da xəstəlikdən xilas olmasına imkan yaradacaq. Bu, Azərbaycan dövlətinin bir daha şəffaflığını, humanistliyini və demokratikliyini nümayiş etdirir".



Gülyana

Son 15 ildə Azərbaycanda əhalinin təbii qazla təminatında böyük işlər görülmüşdür. Nəticədə, ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96%-ə çatıb. Hazırda əhaliyə verilən qazın həcmi sutkada 26 milyon kubmetr təşkil edir, ondan 15,3 milyon kubmetr Bakının payına düşür.

Azəriqaz abonentləri “qaz” yerinə qoyur?



Prezident: “Ölkənin 96% i qazlaşdırılıb, 100%-ə çatacaq”

Prezident İlham Əliyev təbii qazla təminatda yüksək nəticələrin əldə olunmasında ardıcıl həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının böyük rolu olduğunu qeyd edir: “Hazırda IV regional inkişaf proqramı icra edilməkdədir və bu proqramlar məhz yerlərdən gələn müraciətlər əsasında tərtib edilib. Əgər 2004-cü ildə birinci proqram və ondan sonrakı illərdə digər proqramlar qəbul olunmasaydı, bu gün Azərbaycan regionları bu qədər inkişaf edə bilməzdi. Biz bütün bölgələrdə əsas infrastruktur layihələrini ya başa çatdırdıq, ya da ki, buna çox yaxınırıq. Növbəti illərdə qazlaşdırma 100 faiz səviyyəsinə çatmalıdır”.

Göründüyü kimi, əhalinin təbii qazla tam təminatı üçün dövlət rəhbəri səylə çalışır və artıq hədəfə çatmaq üzrəyik. Lakin icraedici orqanın- Azəriqaz-ın səhlənkar və qeyri-effektiv fəaliyyəti bu işlərə kölgə salır, əhalinin bəzi hissələrində narazılıq yaradır.

Burada bir neçə problem var ki, bu yazıda onları ardıcılıqla qeyd edəcəyik.

“Azəriqaz mənə dəyən zərəri ödəməlidir”

Əsas problemlərdən qaz təminatının tez-tez xəbərdarlıq edilmədən kəsilməsi və bir müddət sonra xəbərdarlıq edilmədən bərpa edilməsidir ki, bu da öz növbəsində qəzalardan, partlayış və yanğınlardan tutmuş, vətəndaşların boğulub ölməsinə kimi ağır faciələrə səbəb olur.

Daha bir problem isə, evlərə keyfiyyətsiz qazın, bir çox hallarda isə qaz yerinə havanın verilməsidir. Belə ki, qazın verilişi bərpa ediləndən sonra bir müddət qaz yerinə hava gəlir ki, bu da həm abonentlərin aldadılması, həm də sayğacın koda düşməsi ilə nəticələnir. Sayğacı çoxları özü aç bilmir və qaz işçilərini çağırır, bir çox hallarda isə ustalar onlardan bunun üçün qeyri-rəsmi 10 manat pul alır.

20-ci sahədə yaşayan abonent Leyla Paşayevanın fikrincə, keyfiyyətsiz qaz verilməsi ilə bağlı kombi sistemlərinin tez-tez sıradan çıxması kimi problemlər vətəndaşlara



sistemdir? Sən hər dəfə qazı kəsib-buraxanda sayğac niyə koda düşməlidir ki?

Üçüncüsü, biri hamamda çimdiyi yerdə balansda pul qurtarır və adam qalır pis vəziyyətdə. Düşürsən küçələrə ödəmə terminalı axtarmağa, o da yaxında tapa bilsən. Ağıllı sayğacmış. Bu ağıllı sayğac bizə axmaq yerinə qoyur. Bundansa analoq sayğac qoyulmalıdır”.

nu alsınlar”.

Mütəxəssis: “Qaz normadan xeyli aşağı təzyiqdə verilir”

Qeyd edək ki, istehlakçı ilə istehsalçı arasında bağlanan müqavilədə dəqiq göstərilir ki, sayğaclara Azəriqaz cavabdehdir. Xüsusən də, sayğac evdən kənar, küçədə quraşdırılıbsa, Azəriqaz-ın heç bir haqqı yoxdur abonentdən nəse tələb etməyə.

Adının açıqlanmasını istəməyən qaz istismar idarəsi işçisi deyir ki, qaz tənzimləyici qurğulara (şkaflar) baxmaq kifayətdir ki, Azəriqaz-ın normativlərə uyğun xidmət göstərmədiyini aydın olsun. Həmin qurğunun texniki kitabında qeyd olunub ki, normativə görə, əhaliyə verilən qazın təzyiqi 30 millibardan aşağı olmamalıdır. Lakin yoxlamalar zamanı görürük ki, təzyiq 20-25 millibardan yuxarı qoyulmur, yəni rəhbərlik işçini buna məcbur edir”.

İdarə əməkdaşı qazın təzyiqi ilə bağlı problemin olduğunu da əlavə edib: “İyun ayının əvvəlində Azəriqazın mətbuat katibi qeyd etdi ki, evlərdə qazın təzyiqi 18-25 millibardır. İndi gəlin gedib yoxlayaq, evlərdə belə təzyiq varmı? Əlbəttə yoxdur”.

Mütəxəssis deyir ki, bu qurğuların çoxunun qapısı ya yoxdur, ya da bağlanmışdır: “Bu isə o deməkdir ki, strateji əhəmiyyətinə baxmayaraq, küçədən keçən hər bir şəxs bu qurğuya müdaxilə edib, qazın təzyiqi ilə oynaya bilər. Bu isə partlayışa və insan tələfatına səbəb ola bilər”.

Əhalinin təbii qazla təminatında dövlətin əldə etdiyi uğurlarla yanaşı, Azəriqaz-ın yaratdığı ciddi problemlər də var

ciddi zərər vurur: “Xəbərdarlıq edilmədən qazın tez-tez kəsilməsi, qaz yerinə hava verilməsi isə konkret ciddi qanun pozuntusudur. Keyfiyyətsiz mədən qazı verilir bu əraziyə, qaz sarı rəngdə yanır. Şəxsən mənim kombi aparatım sıradan çıxdı, gedib kreditlə yenisini aldım, bu aparatların da qiyməti 1000 manatdan ucuz deyil. Mən niyə zərəre düşməliyəm ki, Azəriqaz-a görə? Mənə dəyən zərəri kim ödəməlidir? Əlbəttə, Azəriqaz”.

“Ağıllı sayğac adamları axmaq yerinə qoyur”

Problemlərdən biri də smart sayğaclardır. Abonentlərdən də narazıdır. Nərimanov rayonundan abonent Kamran Musayev bunu normal saymır: “Əvvəla, istehlakçıdan hələ istifadə etmədiyini qazın pulunu niyə qabaqdan almalıdırlar? Elektrik və su pulunda ənənəvi qayda tətbiq olunur ki, burada da heç bir problem yaranmır. Ay ərzində nə qədər işləmişik, ayın sonunda da o qədər ödəyirik. Hətta üzrlü səbəbdən ödəniş bir neçə gün gecikəndə də təminat kəsilmir.

İkincisi, bu smart sayğac tez-tez koda düşür və hər dəfə açmağa gələn işçilər istehlakçıdan 5-10 manat rüşvət alırlar. Bu, nə

“Sayğacı özləri sındırır, pulunu bizdən istəyirlər”

Sayğaclarla bağlı başqa problem də var. Belə ki, həyət evləri olan ərazilərdə bir çox hallarda sayğac küçədə quraşdırılır və kiməsə vurub o sayğacı sındıranda “Azəriqaz” onun real qiymətinin 10 qatını bundan heç bir xəbəri olmayan abonentdən alır. Abonentlər bu problemlərdən tənqə gəliblər.

Zabrat sakini deyir ki, Azəriqaz öz yaratdığı problemi abonentlərin boynuna yükləyir: “Sayğac gətirib küçədə quraşdıranda dedik ki, belə etməyin, sonra kiməsə sındıracaq, bizə problem yaranacaq, evin bayır divarına vurun, ya da heç olmasa həyətdə darvazanın içəri tərəfinə qoyun. Qulaq asmadılar. İndi gecə bir başdanxarab gəlib sayğacı sındırıb gedir, mən də yaşlı xəstə adamam, evimdə yatıram, səhər açılan kimi Azəriqazdan gəlib deyirlər ki, bəs sayğacı sındırmısınız, 1500 manat ödəməlisiniz. Mən başa düşürəm, mən bunların sayğaclarına mühafizəçi işinə düzəlmişəm? Gecə yatmaq əvəzinə küçələrdə gəzib sayğac qoruyuram? Eşitdiyimə görə, sayğacı ele bunların öz işçiləri sındırır qəsdən ki, səhər də gəlib abonentə qorxudub filan qədər pulu-

Azəriqaz-ın telefonları var, yoxsa yoxdur?

“Azəriqaz”ın əlaqə vasitələrinin “olmamasının” da ciddi narahatlıq doğurduğunu qeyd etməliyik. Hər hansı bir problem, qaza baş verəndə “Azəriqaz”la əlaqə saxlamaq heç cür mümkün deyil. Abonentlər məcbur olur qaz işçilərinin mobil telefonlarını yığırlar. Amma onlar da növbədə olmayanda və ya uzaqda olanda reaksiya vermirlər. Rəhbərlik və Yüksək Texnologiyalar Nazirliyi deyir ki, “Azəriqaz” telefonlaşdırılıb. Amma şikayətçilər demişkən, necə var ki, həftələrlə zəng edirsən, bu telefonları götür təbii olmur. Deməli, yoxdur. Bu cəhətdən “Azəriqaz” dünyada analoqu olmayan dövlət təşkilatıdır.

Fikrimizcə, bu sahədə ciddi qayda-qanun yaradılmalı, vətəndaşlara normal xidmət göstərilməli və narazılıqlar aradan qaldırılmalıdır. Ölkəmizdə əhalinin təbii qazla təminatı sahəsində görülən bu qədər böyük iş Azəriqaz-ın bir neçə məsul şəxsinin məsuliyyətsizliyinin kölgə salmasına imkan verilməməlidir.

Elçin Bayramlı

Normal təhsil, yoxsa onlayn hoqqabazlıq?

Valideynlər: İnterneti zəif, kompüterü olmayan uşaqlar necə onlayn təhsil alacaqlar?

Sosio loq: Ya şagirdləri internet və kompüterlə təmin etməlidirlər, ya da normal təhsilə qayıtmalıdır

Azərbaycanda onlayn dərslərə start verildikdən sonra məlum oldu ki, bir çox şagirdlərin evdə kompüterləri yoxdur. Texnomağazalarda isə kompüterlər olduqca baha qiymətə satılır və kasıb ailələrin çoxu onları almaq imkanında deyil. Üstəlik, əksər yerlərdə internet sürəti zəifdir ki, bu qoşulmağa imkan vermir. Bəs çıxış yolu nədədir?

Valideynlər və tələbələr texniki problemlərdən şikayətlənir

Şahnaz Hüseyn, valideyn:
Məktəblərdə informatika otaqlarında heç uşaqların sayına uyğun kompüter yoxdur. 2-3 uşaq bir kompüterdən istifadə edir. Təhsil Nazirliyi məktəbləri kompüterlə təmin edibmi ki, uşaqlara evdə distant dərslər də versin. Müəllimlərin ekseriyyətinin texnologiyadan anlayışı yoxdur. 30 dəqiqəlik virtual dərslər 10 dəqiqəsi ancaq qoşulmağa sərf olunur. Dərslər il başlandıqdan sonra müəllimləri təlimlərə cəlb edirlər. Avadanlıqla təmin edilmək də bir ayrı dərddir. İnsanların əsəbləri korlanır.

Ayna Məmmədova, tələbə:

Təsəvvür edin, "patok" dərsləridir, hər qrupdan bir neçə nəfər qoşula bilir, qalanları yox. Çünki, çoxunda internet zəifdir, bəzilərinin isə kompüterü yoxdur. Ümumiyyətlə, onlayn sistem bizim ölkə standartlarına tamamilə zidd bir haldir. Yaxşısı budur normal təhsil sistemini qayıtsınlar.

Mehman Nəbiyev, valideyn:

Hələ indi də məcbur ediblər ki, onlayn qoşulmayan şagirdlər sinifdə qalacaq. Əvvəl ölkədə normal internet sürəti təmin edilsin, sonra şagirdlərdən nəse tələb ələsinlər. Hamı mərkəzdə qalmır ki, bəziləri telefon xəttinin belə olmadığı uzaq yerlərdə yaşayır. Bəs o neyləsin? Onlayn tədris onun beynində havadan zühur olarmıdır?

Emin Mehdi, valideyn:

Onlayn təhsil üçün ilk öncə hər kəsin evində müvafiq avadanlıq olmalıdır. Ən əsası kompüter. Telefonla alınan məsələ deyil. Hansı müəlliməyə, hansı şagirdə kompüter təşkil edildi ki, onlayn dərslərə başladılar? Ondansa, normal təhsili bərpa etsinlər.

Sosio loq: "Kasıb uşaqları təhsildən kənar qalır"

Onlayn təhsil sistemi hansı problemlər yaradıb və onları necə həll etmək olar? "Altay" Sosial-iqtisadi Araşdırma Mərkəzinin sədri, Elçin Bayramlı deyir ki, burada ciddi texniki problemlər var: "Heç kimə sirs deyil ki, şagirdlərin yarısından çoxunun evdə kompüterü və şəxsi smart telefonu yoxdur. Mağazalarda kompüterlərin qiymətləri çox bahadır və əhalinin çoxunun onları almaq imkanı yoxdur, öz də indiki işsizlik və gəlirlərin azaldığı bir şəraitdə".

Sosio loqun sözlərinə görə, hazırkı vəziyyət bütün sistemi dağıdıb: "Bir çox valideynlər işə gedə bilmirlər, çünki əvvəl uşağı məktəbə qoyub gedirdi, indi məcburdur ki, evdə uşağın yanında qalsın, bir çoxları da öz smartfonlarını uşağa verməyə məcbur olurlar ki, bununla da onların öz işləri pozulur. Üstəlik, smartfonla da onlayn dərslərdə iştirak etmək çətin, bunun üçün kompüter lazımdır.

Digər tərəfdən isə, ötən həftə hökumətin şəxsi istifadə üçün xaricdən onlayn mal gətirilməsinə qoyduğu limit daha da azaldılaraq 300 dollara endirilib. Bu da vətəndaşların şəxsi istifadə üçün xaricdən kompüter alıb gətirməsini qeyri-mümkün edir. 300 dollara nə ala bilərsən? Normal kompüter dünya bazarında 500 dollardan aşağı deyil. İnsanların borca-xərəcə, sələmə, kreditə girib yerli mağazalardan 1000-1500 manata kompüter almağa məcbur edilməsi ayıbdır. Bu vəziyyətdə sosial təcavüz arasında uçurum süni şəkildə artırılır və sosial-psixoloji diskomfort yaranır. Belə çıxır ki, kasıb uşaqları təhsil almasın, təhsil ancaq varlılar üçündür".

İmkansız şagirdlər niyə kompüterlə təmin olunmadı?

E.Bayramlı bu məsələdə Təhsil Nazirliyini qınayır: "Nazirlik, heç olmasa, yazda verdiyi açıqlamadan utansın. Demişdilər ki, pandemiya uzanarsa, onlayn təhsil üçün şagirdlər planşetlərlə təmin ediləcək. Bir çox ölkələrdə belə də edilib. Heç olmasa imkansız şagirdlərə verəydilər. Əgər bunu edə bilmirsənsə və ya etmək istəmirsənsə, onda zəhmət çək onlayn təhsili dayandır, normal təhsilə qayıt, yox ona qayıda bilmirsənsə, onda zəhmət çək imkansız ailələrin uşaqlarını kompüterlə və planşetlə təmin et".

Ekspertin fikrincə, problemin konkret həll yolları var və iki yoldan biri seçilməlidir: "Ya şagirdləri başqa ölkələrdə olduğu kimi elektron cihazlarla təmin edəcəklər, ya da etməzlərsə, onda normal təhsilə qayıtmalıdır. Mən hələ ölkədə internetin bərpadə çox baha olmasına, əhalinin yarısının internetinin olmadığına toxunmuram. Qısa desək, onlayn təhsil bizlik deyil, ən yaxşısı normal təhsilə qayıtsınlar. Əgər bunu da virus qorxusundan edə bilməzlərsə, ümumiyyətlə təhsili dayandırsınlar". Ümid edirik ki, Təhsil Nazirliyi və digər aidiyyəti hökumət orqanları bu problemlərin həll üçün ciddi tədbirlər həyata keçirəcək. Əks halda, təhsil sistemi çökəcək.

Lalə Mehralı

Məşhur Məmmədov: "Prezidentin BMT-dəki çıxışı təcavüzkar Ermənistanla böyük zərbə vurdu"

"Bu gün Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 28-ci ildə tamam olub. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edildi. BMT-nin tamhüquqlü üzvlüyünə qəbul olunmaqla Azərbaycan ilk növbədə beynəlxalq səviyyədə özünün marağı və mənafələrini müdafiə etmək üçün əlverişli tribuna qazandı". Bu fikirləri "SƏS" qəzetinə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.



mövqə ortaya qoydu, işğalçılar şərtsiz bizim torpaqları qaytarmalıdır: "Çünki bu gün istər xarici siyasətimizdə, istər iqtisadi, istər qonşu ölkələrlə münasibətlərdə, istərsə də beynəlxalq qurumlarla əlaqələrdə mövqeyimiz tam bəllidir və bunun qarşısında torpaqlarımız geri qaytarılmalıdır. Azərbaycan Prezidenti də dəfələrlə qeyd edib ki, biz məsələnin sülh yolu ilə həll edilməsini istəyirik. Bununla əlaqədar çalışacağıq ki, münafiq sülh yolu ilə həll olunsun və Azərbaycanın güclü ordusu, rəşadətli əsgərlərimizin gücü ilə Qarabağımızı, işğal altında olan torpaqlarımızın bir qarışığı da belə qalmadan hamısını geri alacağıq".

M.Məmmədov Prezident İlham Əliyev çıxışı zamanı işğalçı ölkənin tərribatçı və inasizit ölkə olduğunu bir daha dünyaya açıqladı: "Prezident İlham Əliyevin çıxışı zamanı bildirib ki, nasizm bu təcavüzkar ölkəni dövlət siyasətində və mənfur nasist general Qareqin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında "Azərbaycanofobiya" siyasəti hökm sürür. Gənc nəsə Azərbaycan xalqına nifrət aşılır. Ermənistanın bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrinası və milli təhlükəsizlik strategiyası qəbul edilib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və "Azərbaycanofob" fikirlər əks olunub".

Millət vəkili, həmçinin Azərbaycan Prezidentinin dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı olmasını vurğulamaqla beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə bir çağırış olduğunu dedi: "Prezident İlham Əliyev çıxışı zamanı bildirdi: "Qoşulmama Hərəkatı təsdiq edir ki, narahatlıq doğuran yeni sahələr və çağırışlar meydana gəlib. Burada BMT Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması və qorunması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq öhdəlik yenidən nümayiş etdirilməlidir. Dövlətimizin başçısı bildirir ki, insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir. Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli global təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırırdı. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. Bir sözlə, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışı ermənilər üçün çox ağır olacaq. Beləliklə, əminliklə söyləmək olar ki, Azərbaycan Prezidenti düşməne qarşı informasiya savaşını uğurla davam etdirir".

M.Məmmədov onu da bildirib ki, ən mühüm məqam odur ki, Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına, multikulturalizm dəyərlərinin yayılmasına göstərdiyi təşəbbüslər BMT tərəfindən ən yüksək səviyyədə dəstəklənir: "Bütün bunlar Azərbaycanın BMT-nin nüfuzlu üzvü olmasından xəbər verir. Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında ümumilikdə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür".

"Azərbaycan Prezidentinin BMT-dəki çıxışı təcavüzkar Ermənistanla sarsıdıcı zərbə oldu", -deyən M.Məmmədov vurğulayıb ki, İlham Əliyev çıxışında konkret olaraq "Sizin 7 şərtiniz var, lakin bizim bir şərtimiz var. Dəfələrlə dediyimiz kimi, o şərt də ondan ibarətdir ki, qeyd-şərtsiz, sözsüz bizim torpaqlar geri qaytarılmalıdır", bildirib. Prezident bu çıxışı ilə artıq bütün dünya ictimaiyyəti Ermənistanın işğalçılıq siyasətini tam başa düşdü".

Millət vəkili sözlərinə görə, Prezident çıxışında açıq

Koronavirus vaksinləri Azərbaycanda ilk kimlərə vurulacaq?

Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vakinasiya olunacaq. SİA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vakinasiya məsələləri ilə bağlı iclasında deyib. R.Bayramlı bildirib ki, kimlərin vakinasiya ilə bağlı risk qrupları müəyyən edilib. O qeyd edib ki, yaqın ki, bu həftə sonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq. R.Bayramlının sözlərinə görə, risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq mühafizə orqanları, eyni zamanda əhalinin yanaşı xəstəliyi olan hssəsi, o cümlədən dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan damar xəstəlikləri, böyrək çatışmazlığı və digər xəstəliyi olan şəxslər daxildir. TƏBİB sədri əlavə edib ki, vakinasiya könüllü xarakter daşıyacaq.



Rəfiqə HÜSEYNOVA

Diletant, uğursuz və “məxməri” Ermənistan

Diletantlıq, “məxməri inqilab” və Ermənistan hakimiyyətinin hər istiqamətdəki uğursuzluqları erməni xalqına çox baha başa gələ bilər. Əslində, bir çox erməni politoloqları bu barədə həyəcan signalı çalmaqdadır və işğalçı ölkəyə onun hakimiyyətinin səhvlərinin necə baha başa gələcəyini çatdırmağa çalışırlar. Əfsus ki, onlar nə bu həyəcan signalından, nə də qarşılaşacaqları açınacaqlı durumlarından, hər istiqamətdə itirəcəklərindən bir şey anlamırlar. Anlamaq istəməyirlər ki, indi müharibə hər an belə mümkündür, qaçılmazdır və günü sabah başlaya da bilər.



Azərbaycan Prezidenti Cənab İlham Əliyev son dəfə bəyan etdi ki, Ermənistan təcavüzkar bir dövlətdir, bu dövlətin Azərbaycanı və azərbaycanlılara nifrətini çirkin siyasətlərində əks olunur. Ölkə başçımız xəbərdarlıq etdi ki, çirkin planlarından əl çəkməsələr, çox ciddi itgilər verəcəklər. Bu sözlər sübut edir ki, Azərbaycan artıq çoxdandır böyük bir müharibəyə tam hazır və dünya birliyi bundan sonra Ermənistanı xilas edə bilməyəcək.

Cənab Prezident açıq şəkildə bildirdi ki, təmas xəttinə yaxın ərazilərdə qüvvələrin cəmlənməsi baş verir, hər şey, ermənilərin bütün hərəkətləri izlənilir. Tovuzda erməni təxribatının qarşısı necə qətiyyətlə alındısa, işğalçılar necə yerində oturduldu, növbəti dəfə də Ermənistan tərəfi eləcə itgilərlə qarşılaşacaq. Ölkə başçısı vurğuladı ki, Tovuzdakı hadisələr ermənilər üçün bir dərs oldu və bir daha dərs almaq istəyirlərsə, biz buna hazırıq.

Doğrudur, Nikol Paşinyan və onun hakimiyyəti, səlahiyyətiləri eyni, ənənəvi polulizmle çıxış edərək iyul döyüşlərində uğur qazandıqlarını iddia edirlər. Amma, ağılı başında olan hər hansı bir hərbi ekspert iyul hadisələri zamanı, ermənilərin Tovuz təxribatları zamanı necə zərbə aldığını, hansı itgilərlə qarşılaşdıqlarını onların özlərinə yaxşıca başa sala bilər. Belə hərbi ekspertlər arasında erməni mənşəli olanlar da var və onlar da Ermənistanın məğlubiyyətini etiraf edirlər.

Ancaq vacib olan bundan sonra baş verəcəklərdir, yaxud gözlənilənlərdir. Çünki, Ermənistan tərəfi faktiki olaraq bütün danışıqlardan imtina edir, yaxud formal danışıqlar arzulayır. Arzulayır ki, prosesi uzatsın və bununla da Qarabağda ermənilər tərəfindən törədilən bütün əməllər, daha dəqiq desək vəhşiliklər, soyqırımlar, işğal siyasəti unudulsun. Amma son vaxtlar ermənilər bunun da faydasız olduğunu anladılar. İyul hadisələrinin, son erməni təxribatlarının ardınca Azərbaycan xalqının necə reaksiya verdiyini seyr edən ermənilər dərk etdilər ki, yanılırlar. Dərk elədilər ki, Azadlıq meydanına toplaşan insanların, Azərbaycan vətəndaşlarının vətənpərvərlik ruhu ermənilərin ağılına belə sığas deyil və çox yüksəkdir. Dərk elədilər ki, belə vətənpərvərlik ruhu olan insanlara əməllərini unudura bilməyəcəklər və torpaqlarımızdan xoşluqla çıxmayacaqları təqdirdə onsuz da müharibə reallığı ilə üz-üzə qalacaqlar. Bütün möv-

çudlu-ğü dövründə bu torpaqsız, vətənsiz ermənilərin işğalla, təcavüzlə müvəqqəti də olsa qamarladığı torpaqlardan öz xoşları ilə geri çəkəcəkləri real görünmədiyi üçün müharibə riski ilə qarşılaşmalarının da özləri fərqi deyilirdi. Hətta, Artur Vanesyan kimi biri reallıqları, itgi verəcəklərini etiraf edir.

Məsələ burasındadır ki, özlərini belə göstərməyə çalışsalar da ermənilər vəziyyətə heç də laqeyid yanaşmırlar. Çünki, bir sıra həqiqətlərdən xəbərdardır. Ölkəmizin hərbi qüdrətindən, hərbiçilərimizin, vətəndaşlarımızın vətənpərvərlik ruhundan, ölkəmizin mövcud potensialından xəbərdardır və bununla yanaşı bir sıra məqamlar da onlar üçün vahiməli görünür.

Birincisi, Türkiyənin tamamilə açıq şəkildə Azərbaycanla birləşdiyini görürlər. Türkiyə-Azərbaycan təlimləri, düşmənin müxtəlif bölgələrində çox sayda türk hərbiçilərinin meydana çıxması, rəsmi Ankara təmsilçilərinin Ermənistanı açıq şəkildə bəyanatlar verməsi ermənilərin yuxularını ərşə çəkib və bu mənada onları başa düşməklərdir. Çünki, hər iki qardaş ölkənin hərbi birliyi qarşısında nəinki ermənilərin, eləcə də onların havadarlarının belə dayana biləcəyinə inanmırlar. Ermənilər bu birliyin dadını bir dəfə bir əsr bundan öncə, 1918-ci ildə də görüblər və darıxdıqlarını da unutmayıblar. Üstəlik indi daha güclü olan Türkiyə ilə birliyimizə görə kürkərinə birə düşüb. Digər tərəfdən də işğalçılar daha çox narahat edən hər iki ölkənin bu qardaşlığının, birliyinin fonunda ABŞ, Fransa və Rusiyanın susqunluğudur. Bir zamanlar sadalanan dövlətlər güvənərək səsini çıxaran ermənilər indi güvəndikləri yerlərdən əllərini üzməsələr də, bir dəstək görmürlər deyə, çox böyük risklə qarşılaşdıqlarını anlayırlar.

İkincisi, Rusiya Federasiyasının mövqeyindən xüsusilə narahatdır ermənilər. Son təxribatları zamanı Rusiyanın onları dəstəkləyəcəyini gözləmələrinə baxmayaraq bunu, bu dəstəyi görmədilər. Əksinə, gördülər ki, Tovuz istiqamətində Ermənistanın təxribatına Rusiya ermənilərin arzuladıqları mövqeyi sərgiləmədi. Rusiya Xarici İşlər naziri Sergey Lavrov təxribatın Ermənistan tərəfindən edildiyi fikrini bildirməsi bu işğalçı ölkə üçün məhv olmaqla eyni dərəcəli bir məqam sayıla bilər. Ona görə ki, Lavrovun sözü onun öz şəxsi düşüncələri deyildi və Rusiyanın mövqeyini ifadə edirdi. Yəni, ermənilər Rusiyanın mövqeyi ilə qarşılaşanda şok keçirdilər və durumlarının fərqi oldular. Fərqi oldular ki, Ermənistan deyilən dövlətin bir növ yaradıcısı sayıla biləcək Rusiya da ondan imtina edə bilər yeri gələndə və bu zaman onların halının necə olacağını anlamaq çətin deyil.

Üçüncüsü, Rusiya mediasına getdikdə, böyük qardaş saydıqlarının da mediasının Ermənistanı qarşı işlədiyi-

ni gördü ermənilər. Gördülər ki, son dərəcə Azərbaycan və türk həqiqətlərini əks etdirən materiallar dərc edir Rusiya mətbuatı. Məsələn, Rusiyanın Qazeta.Ru nəşri, 25 kürd yaraqlıdan ibarət bir qrupun, Urmiya şəhərinin tranzit nöqtəsi olduğu İran və Suriya ərazisindən İraq ərazisindən Ermənistanı köçürüldüyünü və daha iki qrupun da yaxın vaxtlarda Ermənistanı köçürü-

lucəyini yazır. Ermənilər düşünürlər və iddia edirlər ki, bütün bunlar təsadüfi deyil. Hətta, bunu Rusiyanın Ermənistanı qarşı tamamilə xain hərəkətləri zənciri hesab edirlər. Bəlkə də yaltaqlıqları, xidmətləri müqabilində adekvat reaksiya görmədikləri üçün xain hərəkət kimi dəyərləndirirlər rus qardaşlarının mövqeyini. Rəsmi Bakının açıq şəkildə Ermənistanın rəsmi strateji müttəfiqi hesab olunan Rusiyanın onlara silah tedarük etməsi ittihamından sonra Rusiya Federasiyasından tamamilə iyrənc addımlara başladığı fikrindədirlər ermənilər. Hətta düşünürlər ki, Rusiyanın Müdafiə Nazirliyinin başçısı Şoyqu Bakıda, nəyəse görə bəhanə gətirib, onun ardınca da Lavrov onları qane etməyənlər, daha dəqiq desək gözləmədiklərini səsləndirib.

Erməni ordusunun Türkiyə-Azərbaycan qüvvələrinin hücumuna dözməyəcəyi, böyük insan və ərazi itkiləri yaşayacağına görə hesablamaların aparıldığı zərər qədər şübhə doğura bilməz. Ermənilər çoxdan bu hesablamaları aparıblar və nə ilə qarşılaşacaqlarını çox yaxşı bilirlər. Bir zaman keçələrdə xalqı aldada-raq hakimiyyət kürsüsünü qamarlayan Nikol Paşinyanı isə qorxudan daha çox odur ki, bundan sonra Ermənistanın ikinci prezidenti Robert Köçəryan “xilaskar” kimi meydana atıla bilər. Onun, Putinin bütün planından bəlkə də xəbərdar olan ən yaxın adamı olması məsələsi bu şübhələri Nikolun içinə salıb və indi verdiyi populist bəyanatları yalnız çulunu sudan çıxarmaq üçündür. Yəni, daxili auditoruyanı yenə çəşdirməyə çalışır ki, guya Koçəryan-sız, nəticədə Rusiyasız belə nəyinsə öhdəsindən gələ bilər. Amma heç də bu belə deyil. Ermənilər özləri artıq düşünürlər ki, günahlandırılmalı olan Putin və Köçəryan deyil, “məxməri” Ermənistan hökumətidir. Ən çoxu da hakimiyyəti naminə bütün Ermənistanı, erməni xalqını, əgər buna xalq demək mümkündürsə, ayaqlar altına atan Nikol Paşinyanda bütün günahların cəmləndiyini düşünənlər var və bunlar çoxluq təşkil edirlər. Bu çoxluq dərk edir ki, Paşinyan hakimiyyətinin diletantlığı və hər istiqamətdə uğursuzluğu ümumilikdə ermənilər üçün çox baha başa gələcək.

İnam Hacıyev

“Ermənistan dövlətinin dövlətçilik sütunu saxtakarlıqla bərqərar olub”



“Ermənilər münaqişənin əvvəlindən dəmi olaraq özlərinin işğalçı siyasətini gizlətməkdən ötrü demək olar ki, bütün istiqamətlərdə yalan, şər, saxtakarlıq, böhtan kimi əməllərə əl atıblar. Bu əməllər ermənilərin işğal siyasətinin tərkib hissəsidir. Təbii ki, beynəlxalq miqyasda da bunların havadarları məhz bu əməlləri dəstəkləyir və Azərbaycanın haqq səsinə eşitmək istəmirlər.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

İctimai Birliyin sədrinin sözlərinə görə, amma hamıya bəllidir ki, bu erməni adlanan toplumun tarixindən, tutmuş adına qədər nələr varsa hamısı saxtadır və oğurluqdur.

“Bu gün Azərbaycanın tarixi torpaqlarında erməni dövlətinin dövlətçilik sütunu saxtakarlıq və yalanla bərqərar olmuşdur. Böyük imperiyaların dəstəyi ilə yaradılan erməni dövləti türk-islam dünyasına qarşı yaradılan saxta bir dövlətdir. Buna görə də bu bədbəxt xalq və ya toplum dünyanın böyük güclərinin əlində siyasi alet roluna çevrilmiş girovlardır. Lakin ermənilər bunu dərk etmək əvəzinə, əksinə, himayədarlarının bunlara hədiyyə etdiyi saxta tarixə elə inanıblar ki, artıq az qala Həvvanın da erməni olduğunu bəyan etməkdədilər. Artıq bizlər 200 ildir ki, rus imperiyasının bizim köksümüzə səplədiyi bu hay toplumunun xəncərinin yarasını sağalda bilmirik və deyəsən bu yara hələ çox uzun gedəcək, torpaqlarımızı azad etsək belə. 20 % faiz torpaqlarımızı işğalda saxlayan, milyonlarla azərbaycanlıyı öz tarixi yurdundan qaçmağa məcbur edən işğalçı ermənilər, həyasızcasına etdikləri vəhşiliklərə rəğmən yenə də yalan, şər, böhtan atmaqla Azərbaycanı ittiham etməklə məşğuldur. Sanki işğala məruz qalan biz yox bunlardır. Hər gün demək olar ki, biz bunların sərsəm bəyanatlarını və böhtanlarını dinləyirik. Bir birindən sərsəm bu böhtanların yenisini də səsləndiriblər. Guya ki, Suriyadan Azərbaycana müzdlü əsgər gətirilir. Əslində bu böhtan olsa da arxasında bunların apardığı yeni siyasətin örtbasdır edilməsi və ya haqq qazandırılmasına xidmət edir. Artıq məlumdur ki, Livanda yaşayan yüzlərlə erməni əhalisi qanunsuz olaraq işğal olunmuş ərazilərimizdə məskunlaşdırılırlar. Eyni zamanda Suriyada yaşayan erməni ailələri də Qubadlı və Laçın rayonlarının ərazilərində məskunlaşırırlar. Erməni KİV-i və sosial şəbəkələrində bu barədə kifayət qədər fakt var. Bu ailələrlə yanaşı artıq Suriyada YPG/PYD tərəfindən təlim keçilən erməni batalyonunun 250 döyüşçüsü Qarabağa göndərilib. Məlumdur ki, dünyanın müxtəlif ölkələrindən də müzdlülərin Qarabağa gətirilməsi son günlər daha da intensivləşib. Ermənistanın bərbad iqtisadi durumunun onun demoqrafik vəziyyətinə vurduğu ziyan bəllidir. Ermənistanı əhalinin demək olar ki, kütləvi tərk etməsi ordularına da çox ciddi təsir edib. Orduya çağırış problemi yaşayan Ermənistan artıq həmişə böyük mənadə “varlıqlarına” minnətdar olduqları qadınlarının xidmətindən artıq yararlanmağa başlayıb. Paşinyanın xanımının qadın batalyonu və tə-

lim şousunda bu fakt özünü təsdiq edib. Bu gün özləri müzdlülərin və himayədarlarının ümidinə qaldıqları bir zamanda bizə bu məsələdə şər atmaqları başa düşüldü əslində. Öz əməllərinə haqq qazandırmaq və ya fikri yayındırmaq məqsədi güdürlər. Amma bu gülməli böhtanları ciddi qəbul edilməyəcəkdir. Çünki, bütün beynəlxalq aləmə Azərbaycanın hərbi-iqtisadi gücü məlumdur. Azərbaycanda demoqrafik problem də yoxdur. Artıq yaşından aslı olmayaraq hər bir azərbaycanlı Ali Baş Komandanın əmrinə gözləyir. Bu isə artıq yüz minlərlə say ordu deməkdir ki, o sayda ehtiyac yoxdur. Havadarı olmasa idi Azərbaycan ordusu 2016-cı ilin aprelində elə mövcud qüvvələrlə torpaqlarımızı azad etmişdi. Azərbaycan ordusunun bu gün heç bir müzdlüya ehtiyacı yoxdur. Azərbaycanın öz ordusu igid oğullarından və qətiyyətli Ali Baş Komandanından ibarətdir”, deyər Anar Xəlilov bildirib.

Ermənistanda son sutkada 374 nəfər virusa yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 48 251 nəfərə çatıb. SİA xəbər verir ki, son sutka ərzində 374 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb. Bugünədək Ermənistanda 945 nəfər koronavirusdan ölüb, 3 748 nəfərin müalicəsi isə davam edir. Qeyd edək ki, ölkədə fəvqəladə vəziyyət ləğv edilərsə, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.



Şərəf və ləyaqətini itirənlərini sonu...

Azərbaycanın tanınmış şairi Əhməd Cavad deyirdi, "xalqımızın haqq bağıran səsi olmalı, milli-dövlətçiliyimizin tərənnümçüsü və keşikçisi olmalıdır". Təəssüflər olsun ki, Azərbaycandan xaricdə yaşayan heç də bütün soydaşlarımız ölkəmizin, xalqımızın, dövlətimizin tərənnümçüsü ola bilmirlər. Bir sıra hallarda bəzi soydaşlarımız xarici dairələrin təsiri altına düşür, təmsil olunduqları cəmiyyətlərdə Azərbaycan əleyhinə kampaniya aparır, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar.

Belə-lərə nümünə kimi, tural sadıqlıları, orduxan teymurxanları, məhəmməd mirzəliləri, arif məmmədovları, emin milliləri, qurban məmmədovları, sevinc osmanqızılıları və bu kimi satqıqlar müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib Avropaya sığınan, sonradan özlərini "demokrat", "hüquq müdafiəçisi", "blogger", "siyasi mühacir" adlandıran bu antimillilərin ermənipərəst dairələrin, eləcə də erməni diaspor təşkilatlarının təsiri altında olan beynəlxalq təşkilatların sifarişləri ilə əllərinə keçən hər fürsətdə ölkəmizə çamur atmağa çalışırlar. Onlar xüsusən sosial şəbəkələr üzərindən Azərbaycan üzərinə "səlib yürüşünə" çıxır, dezinformasiyalar heqiqət kimi yayırlar.

Xəyanət başqa necə olur ki?! Təbii ki, hər kəs bilir ki, bütün bunları onlar sifariş əsasında həyata keçirirlər. Bir-başqa erməni lobbiçilərinin və diasporasının tapşırıqlarını yerinə yetirirlər. Onlara erməni lobbiçilərinin açıq və ya dolayısı ilə göstərdiyi maliyyə dəstəyi hər kəsə bellidir. Ancaq insan nə qədər şərəfini və ya ləyaqətini itirə bilər ki, indiki situasiyada öz xalqına və dövlətinə qarşı bu cür iyrenc şər-böhətan atsan?! Ermənidən də artıq erməni olan bu çamurlar...

Bunlar düşmən ölkələrin oyuncaqlarıdır. Çünki onlar satıldıqları və sifarişlərini yerinə yetirdikləri Azərbaycanı sevməyən bəzi xarici qüvvələr qarşısında öhdəlik götürüblər. Həmin sifarişlər məhz ölkəmiz üçün belə həssas məqamlarda yerinə yetirərək, insanlarımızın hissələri ilə daha çox oynamaqda, özlərinə olan nifrəti artırmaqdadırlar. Ermənilərin Azərbaycana qarşı əsas silahlarını aktivləşdirmələri ilə xaricdəki antimillilərin şəbəkə sinxron şəkildə son Tovuz təribəti zamanı Aprel döyüşlərində olduğu kimi, sosial şəbəkələrdə dezinformasiya yaymaqda idilər, guya böyük bir ərazi itirmişik, qurbanlarımız daha çoxdur, gizlədirik və s... Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digərləri bu dəfə də eyni tezislər əsasında bəyanatlar verməyə başladılar. Onlar xaricdə azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldurluq, vətənsüvənlik kimi qələmə verdilər. Xalqımıza, dövlətçilik maraqlarımıza, milli məsələlərimizə belə qəbuledilməz münasibətlə sübut etdilər ki, bu dəyərləri çoxdan itiriblər.

Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da ermənilərin cinayətkar əməllərinə bəraət qazandırmaya cəhd edirlər. Azərbaycan xalqı bir daha xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə qarşı mübarizə aparıb bu ünsürlərin əsl riyakar, xain mahiyyətini gördü. Onlar bu dəfə də qırmızı xətti keçdilər. İnsanlarımız öz hiddətini sosial şəbəkələr vasitəsilə bildirdilər və bu gün də bildirməkdədirlər.



Erməni ilə həmrəy olan riyakarlar

Bütün bu gerçəkliklər fonunda Azərbaycan öz sivil mübarizəsindən bir addım da geri çəkilmir və erməni yalanının ifşası üçün dövlətini, millətini sevmən hər kəs əlindən gələni əsirgəmir. Lakin təəssüflə qeyd etməliyik ki, əsl həqiqətləri sivil formada dünyaya bəyan etmək imkanlarımız daha da genişləndiyi bir zamanda içimizdən çıxan xainlər də erməni təəssübkeşliklərini ortaya qoyublar. Bu xalqın onlara olan nifrət hissini daha da artırıb və dünya azərbaycanlılarını bərk hiddətləndirib.

Həmin üzdeyən ünsürlər hər zaman Azərbaycanın uğurlarına kölgə salmaqda, dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasına qarşı çıxmaq istəyən qüvvələrə dəstək verməklə kimlərə "xidmət" etdiklərini əvvəllər də nümayiş etdiriblər. Ancaq bu dəfə işğalçıya, terrorçuya haqq qazandırmayaraq, dünyanın gözü qarşısında baş verən hadisələrə görə Azərbaycanı ittiham etməklə əsl riyakarlıqlarını ortaya qoydular. Nə yazıq ki, belə riyakarlarımız, xalq düşmənlərimiz də var və indiyədək kimlər tərəfindən "bəslənilmələri" açıq-aşkar üzə çıxır.

Nə yazıq ki, "beşinci kolon"un və xaricdəki antimillilərin şəbəkənin buyruq qulları...

Bəli, nə yazıq ki, daxildəki "beşinci kolon"un və xaricdəki antimillilərin buyruq qulları - AXCP sədri Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digər bu kimi ermənidən bətrərləri qrantla görə hər cürə tüpürçükləri qəbul edirlər. Heqiqətən bu koronavirusdan da qorxulu olan bu virusların içində Azərbaycana nifrət, xalqımıza qarşı kin formalaşmış. Yoxsa, ermənilərin çirkin əməllərinə qarşı çıxanlara, bayrağını qoruyanlara, şəhidini ananlara kim bandit, vətənsüvən deyə bilər?! Azərbaycan xalqı əsl həqiqətlərə şahidlik etdi. Hər kəs gördü ki, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli kimi erməni süfrəsinin tör-töküntüləri ilə yemlənənlərdir.

Sərdar Cəlaloğlu: "Onlar zavallı"

qaraguruh təbəqədə, ağıl, şüur cəhətdən inkişaf etməyiblər"

ADP sədri Sərdar Cəlaloğlu son günlər AXCP sədri Əli Kərimlinin koronavirus bəhanəsindən əl çəkərək sosial şəbəkələrdə "dövlətin yalanlarını üzə çıxardığım üçün təziqlərə məruz qalıram" deməsi bir daha adamı qıcıqlandırır. Axı sən kimsən ki, qıcıqlanasan da: "Faktiki olaraq Əli Kərimli özünə qarşı olan təziqlərə siyasi karyerasını inkişaf etdirmək və yaxud müəyyənləşdirmək vasitəsi kimi baxıb. Əli Kərimlinin tutduğu xətt bundan ibarətdir ki, bütün müxalifətdən ayrılısın, özünü hakimiyyətin hədəfinə gətirsin. Bu, bir çox hallarda düşünül-müş şəkildə edilir. Məsələn, bir mitinq keçirir, orda bir neçə nəfər həbs olunursa, il boyu həmin o tutulanların azadlığı məsələsini gündəmdə saxlamaqla özü üçün bir siyasət qurur. Halbuki, o mitinqin nə özünə, nə partiyasına, nə xalqa heç bir xeyri olmur. İndi də Əli Kərimli koronavirus şəraitində başına gələnlərdən siyasi reyting düşürməyə çalışır, alınmadı. İndi də növbəti oyun oynayıb. Müxalifət partiyalarının qeydə alınmasından qıcıqlanıb. Bu da baş tutmayacaq".

"Əli Kərimli satqınlığına görə ona kimsi həmrəy ola bilməz"

ADP sədri, eyni zamanda, Əli Kərimlinin heç bir partiyayı müxalifət kimi qəbul etmədiyini, mövcud fəaliyyətini bu istiqamətdə qurduğunu deyib: "Axı sən həmişə satqıncılıq etmişən, həmçinin, Azərbaycanda heç bir partiyayı müxalifət kimi qəbul etməmişən. Sən bu günə qədər hər hansı bir siyasi liderin, partiyanın başına gələn hadisə ilə bağlı hansı həmrəylik nümayiş etdirmişən ki, bu gün də başqa partiyalardan belə bir dəstək tələb edirsən? Bədsir, o qatar getdi... Bir də müxalifət partiyaları sənə katibən deyil. Katibən satqın, mənəviyyatı olmayan Sevinc Osmanqızının kanalından düşmüşsən. Artıq siyasi məzəmə düzəltmək vaxtı deyil".

S.Cəlaloğlu istər AXCP-nin, istərsə də Müsavatın 30 ildir ki mitinq deyərək özlərini xalqa partiya kimi dəstəkləməyə çalışsalar da, xalqın inamına nail olmadıqlarını deyib: "Xalq 30 ildir inanıblar ki, bu gündədir ki... İndiyə kimi hərəkətin qabağında kim gedib, Müsavatla AXCP! 27 ildir nə edə biliblər, heç nə! İndi də, "Milli Şura"nın 2+3 mitinqi. Onların elədiyi heç bir hərəkəti, hansı ad altında olursa olsun, Azərbaycan maraqlarına uyğun hərəkət kimi dəyərləndirmirəm, izləmirəm. Bunu anlamaq o qədər elementardır ki... Hamınız zombiləşibsiniz".

Bir sözlə, xalqın, millətin, vətəndaşının və dövlətinin güzəranının pisləşməsinə sevinənlərin, ondan öz məqsədləri, öz təbliğatları üçün istifadə edənlərin bir adı ola bilər - Xalq düşmənləri!!!.."

Budur heqiqət. Azərbaycan iqtidarı dövlətin, millətin maraqlarını heçə sayan, hər kəsi mənəvi terrora məruz qoymağa çalışan Ə.Kərimli və onun kimi anti-millilərin ünsürlər bəhanəsində sərt ölçü götürməli, cəmiyyətdən təcrid etməlidir.

Rəfiqə HÜSEYNOVA



Mən belə dünyadan küsmərəm

İLHAM

"Bədsir, doydum, bu dünyadan köçürəm" deyib, hazırlığa başlayan insanı nə gördüm, nə də haqqında eşitdim. Yazılı və şifahi ədəbiyyatda və ya tarixi kitablarda da belə bir eşq düşüncələrin olduğu dair məlumata rast gəlməmişəm. Sözümlün mustafası ondan ibarətdir ki, bəşər övladının vaxtı, vədəsi yetişsə də bu dünyadan bərk-bərk yapışır, yerindən tərpənmək istəməyir. Zamanında şahlar, xanlar, imperiya cəlladları olub ki, əllərindəki, bütənin gücündən istifadə etməklə, milyonlarla can alıb, şəhərlər, qəsəbələr viran qoyublar. Ölüm şərbətini içmək məqamı gələndə isə, başını qaldıraraq, ətrafa boylanıb, müxtəlif vasitələrlə vaxtını, zamanını uzatmağa çalışıb. Heyhat, imdad diləyən baş cəllada qədər, möhlət almayan bəşər övladı olmadığı kimi, ona da bu "mükafat" verilməyib və...

Bu gündə, eyni küleklər əsməkdə, eyni çərxi-fələk öz hökmünü sürdürməkdədir. Əcdadlarına xas xüsusiyyəti dəyişməyən, insan bu gündə müxtəlif əməliyyatlar, qan köçürmələri, dərman vasitələri qəbul etməklə ömrünü uzatmağa çalışır. Xüsusilə də, varlı-karlı, vəzifə mənsubları dünyanı "ləzzətini" bir qədər yaşamaq üçün dərindən qabıqdan çıxırlar. İnandırıcı olmasa da, deyilənə görə, müxtəlif preparatlardan istifadə etməklə, ömürlərini uzadanlar olur. Misal olaraq "Soros" fondunun rəhbəri Corc Soros və Bill Qeyts göstərilir. Heqiqətən də, C.Sorosun 94 yaşına olsa da, kəndçimiz Cavanşir kişi demişkən, köpək oğlu qırmızı turp kimi di, yerə vursan yer dağılır. 87 yaşlı B.Qeytsdə 2 ay əvvəl özüne 34 yaşlı tək-tək "qız" alıb. Özü də koronavirus azarı ona dəyəcəyindən qorxduğundan, çəkilib özüne 47 milyon dollara aldığı malikanəsinə. Amma hara qədər qaçacaqlar. Bir gün başlarının üstünü ölüm mələyi kəsəndə, qeyri-ixtiyar gözlərindən yaş süzüləcək və ətrafındakılar "bu dünyadan doymadım" pıçiltısını eşidəcəklər. Belə məqamları ölməz şairimiz Zəlimxan Yaqub, gözəl təsvir edib:

Ac gəlmişdim, ac gedirəm dünyadan,
Qismətimə düşən azdan doymadım.
Arı kimi güldən-gülə dolaşdım,
Nə payızdan, nə də yazdan doymadım.
Can yandırdı köz baxışlar, köz əllər,
Torpaq oldu, tez töküldü xəzəllər.
Saymazına gəldi-gətdi gözəllər,
Nə işvədən, nə də nazdan doymadım...

Uilyam Şekspir isə demişdir ki, "Dünya böyük bir teatr səhnəsidir. Hər kəs öz rolunu oynayıb qurtarandan sonra bu səhnəni tərk edir". Dünya səhnəsində olan insanlardan ələsi var ki, dünyanı beş günlük hesab edir, kimisi yaşamağın mənasını yemək-icməkdə, eyş-ışarət məclislərində gün keçirməkdə, başqa birisi var-dövlət sahibi olmaqda, digərləri isə adını tarixə yazdırıb, dünyasını dəyişəndən sonra ürəklərində özüne işıqlı guşə qurulmasını görür. Sonuncu kateqoriyadan olan insanların sayı demək olar ki, azdır, amma olub və bu gündə var, təbii ki, sabahda olacaq. Nə yaxşı ki, adlarını yaxşı insanlar kateqoriyasına yazdırmağa çalışırlar var. Dünyamızı gözəlləşdirən, həyatımızı rəngarəng edib, onlardan biri olmağa ümidləndirənlərdir. Tanıdığım biri var, azdan çoxdan dolanışıqı, imkanı olsa da xaricə getməyə can atır. Deyir ki, xaricə gedib, şirkət sahibi olmaq, çoxlu pul qazanmaq arzusundadır. Sual edirəm, "sonra nə etmək fikrindəsən". Cavab verir ki, "heç nə". Bu halda sual yaranır, sonu heç nə olacaq yaşayışa görə, doğma yurd-yuvanı tərk etməyə dəyərmə? Digər tərəfdən pul, var dövlət nə qədər şirin ola bilər ki, həyatını riskə atasan. Bəli, müəyyən ehtiyaclarını ödəmək üçün pul lazımdır. Ancaq bu pul halallıqla, zəhmət hesabına əldə olunmalıdır. Yəni pul yaxşı şeydir, amma hər şey deyil. Ən yaxşı şey elmi, savadlı, xalqına, dövlətinə xeyir verə biləcək, bəşər övladı olmaqdır. Ən yaxşısı, xeyirli, gərəklilərinlə tarixə adını yazdırmadıdır. Fikir verin, dahi şairlərimiz Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Əfzələddin Xəqanin, Məhəmməd Fizulinin və digərlərinin yaşadığı dövrdə, nə qədər az qala bütün cahan hökm edə biləcək hökmdarlar, bəylər, xanlar, pullu-paralı insanlar olub. Hansını tanıyırdı, kimsə, onlardan birinin adını və soyadını bilirdi? Xeyir tanıyan, bilən yoxdur. Ancaq söz, sənət dahiləri Nizami Gəncəvini, İmadəddin Nəsimini, Əfzələddin Xəqanini, Məhəmməd Fizulini nəinki Azərbaycan xalqı ümumiyyətlə bütün dünya tanıyır və sevir. Baxmayaraq ki, bu dahilər, yaşadığı dövrdə, çoxsaylı sıxıntılarla, ağır və üzücü problemlərlə üzləşiblər, ancaq ruhdan düşməyib. Bu baxımdan bizlər hər xırda məişət problemlərinə, arzuolunmaz çətinliklərə, narahatlıqlara görə, yaşayışını və dünyanı qarğımağa dəyməz. Dünya belədir və bu dünyanın qaydalarından küsməyə dəyməz. Xalq artisti Niyaməddin Musayevin ifa etdiyi məşhur mahnılarının birində dedi ki "dünya sənə, dünya mənə, dünya heç kimin".

Azərbaycançılıq: İdeoloji baza, lider faktoru və konsepsiya

II HISSƏ

(əvvəli keçən sayımızda)

Ümummilli liderin yenidən meydana qayıtması və ideoloji mübarizəsinin kulminasiyası

Müstəqilliyin ilk illərində respublika rəhbərləri xalqla bir ola bilmədi, baxmayaraq ki, milli birliyə, torpaqları qorumağa həyatı ehtiyac yaranmışdı. Bu işi sıralarında bir çox ziyalı və vətənpərvərlərin birləşdiyi Azərbaycan Xalq Cəbhəsi öz üzərinə götürdü. Lakin bu xalq hərəkatının da siyasətdən anlayın, uzaqgörən lideri yox idi. Ona görə də, təşkilat daxilində mübarizə gedir, hər lider özünün üstünlüyünü təmin etməyə çalışırdı. Bu şəraitdə müharibədə arıdcıl məğlubiyyətlər, paytaxtda hökumət böhranı, dövlət çevrilişi cəhdləri, bölgələrdə qondarma respublikaların elan edilməsində hər cür kaos baş verirdi.

1993-cü ildə artıq dövlətimiz məhv olma təhlükəsi ilə üz-üzə dayanmışdı. AXC-Musavat hakimiyyəti ölkəni parçalanmaq həddinə gətirmiş, iqtisadiyyat dağıdılmış, sosial vəziyyət ağırlaşmış, Qarabağın böyük hissəsi Ermənistan tərəfindən işğal edilmişdi.

Həmin ilin iyununda Gəncədə başlayan hərbi qiyam artıq ölkəni vətəndaş müharibəsi, dövlətin dağılması təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə ağır vəziyyətdə xalqa möhkəm ideoloji bazaya söykənən milli birlik lazım idi. Bu milli birliyi yaradacaq liderə ehtiyac isə daha çox idi. Bunu ölkənin ziyalıları daha tez başa düşdülər.

1993-cü il oktyabrın 16-da ölkənin tanınmış ziyalıları "Səs" qəzeti vasitəsilə dünyanın ən nüfuzlu siyasətçilərindən olan Heydər Əliyevə müraciət ünvanladı. Hakimiyyət rəhbərləri də məcburiyyət qarşısında Heydər Əliyevə müraciət edib ölkəni saldıqları ağır vəziyyətdən çıxarması üçün paytaxta dəvət etdilər.

Əvvəl Ali Sovetin sədri, daha sonra prezidentin öz postunu qoyub qaçmasından sonra ölkə prezidenti seçilən Heydər Əliyev qısa müddətdə ölkənin qorunması, iqtisadi inkişafı, güclü ordunun yaradılması üçün strateji inkişaf planı hazırladı və həyata keçirdi. Beləliklə, xalqımız özünə tarixinin ən kritik dövründə düzgün lider seçməklə faciələrdən, fəlakətlərdən qurtuldu.

Burada vacib bir məqam, daha doğrusu sual ortaya çıxır- ölkəni, xalqı, bu çıxılmaz vəziyyətdən bacarıqla və uzaqgörənliklə çıxaran lider xalqı hansı dəyərlər, hansı ideologiya ətrafında birləşdirə bilmişdi və bu birliyin ideoloji bazası nə idi?

Azərbaycançılıq ideologiyası fərqli etnik və dini qrupları

"Kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər"- Heydər Əliyev

necə birləşdirə bildi?

Azərbaycançılıq ideologiyasını bəzilərinin süni, ya da asan bir iş kimi qələmə vermələrinə baxmayaraq, deməli ki, bu o qədər də asan və ideoloji bazası olmayan bir ideya deyil. Asan deyil ona görə ki, çoxmillətli respublikamızda müxtəlif mədəniyyətlərə, dinlərə, məzhəblərə mənsub qruplar yaşayır. Etnik, dini, mədəni cəhətdən zəngin olan hər hansı bir xalqı hər hansı bir dini, etnik və ya siyasi ideyada birləşdirmək çox çətindir.

Amma ümummilli lider elə bir ideologiya ortaya qoydu ki, həm tarixi köklərə, həm mədəni birliyə, həm də ümumi maraqlara söykənən bir vahid cəmiyyət formalaşdı. Düzgün və lazımı təbliğat, maarifləndirmə aparıldıqda, hamıya aydın olur ki, bu ideologiya heç bir dini, etnik bazaya, siyasi mənsubiyyətə söykənmir. Hər hansı bir dinin, etnik qrupun, mədəniyyətin daşıyıcısı öz mənsubiyyətini, milli-mənəvi dəyərlərini dəyişmədən də ümumi, ortaq dəyərləri özündə birləşdirən bu ideologiyaya xidmət edə bilər.

Heydər Əliyev hesab edirdi ki, yalnız Azərbaycançılıq, respublikada yaşayan bütün millətlərin nümayəndələrinin bərabərliyi və əməkdaşlığı, həmrəylik, milli-mənəvi dəyərlərin qorunması, ümumi tarix və ümumi ünsiyyət dili etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlıya özünü hamı üçün ümumi evin quruluşuna səfərbər edilmiş müstəqil insan kimi hiss etmək imkanı verəcəkdir.

Azərbaycan multikultural cəmiyyətdir. Hər nə qədər fərqli mədəniyyətlərə malik olsa da, bu mədəniyyətləri birləşdirən dəyərlər ayrınlardan xeyli çoxdur. Min illər boyu bu etnik, dini, mədəni qruplar eyni vətəndə yaşayıb yaradıblar, bir-biri ilə qaynayıb qarışib inteqrasiya ediblər, adət-ənənələrin çoxu, milli-mənəvi dəyərlərin hamısı eynidir. Belə bir cəmiyyətdə elə bir vahid ideoloji konsepsiya irəli sürülməliydi ki, bütün xalqı öz ətrafında birləşdirə bilsin. Ona görə də, Heydər Əliyevin yaratdığı Azərbaycançılıq ideologiyasının konsepsiyası, əsrin əvvəllərində yaranmış respublikalarımızda formalaşdırılmasına cəhd edilən Azərbaycançılıq ideologiyasından daha zəngin, daha optimal, daha qəbul edilən idi.

Heydər Əliyevin bu ümummilli konsepsiyası tariximizin elə bir vaxtında ortaya qoyulub təbliğ olundu ki, həmin dövrdə ölkə parçalanma üzrə idi, xarici dövlətlərin dəstəyi ilə cənubda, şimalda, cənub-qərbdə etnik separatçılıq başlamış, eyni zamanda müxtəlif dini konfessiyaların missonerləri genişmiqyaslı təbliğata başlamışdılar. Bununla yanaşı, cəmiyyətdə siyasi qütbləşmə, dövlət çevrilişlərinə cəhdlər də edilirdi ki, bütün

bunlar da vətəndaş müharibəsinə, son nəticədə dövlətçiliyin məhvinə gətirib çıxara bilərdi.

Üstəlik, ermənilər kimi hiyləgər bir düşmənin bizə qarşı global arenada mütəşəkkil apardıqları informasiya təbliğat müharibəsində uduzmaq üçün bütün dünyada yaşayan azərbaycanlıları vahid cəbhədə birləşdirəcək ideologiya meydana çıxarılmalıydı. Ermənizmə qarşı Azərbaycançılıq. Amma belə bir gərgin və mürəkkəb situasiyada bunun konsepsiyasını yaratmaq, formalaşdırmaq, xalqa çatdırmaq çox uzun vaxt və ağır zəhmət tələb edirdi. Ümummilli liderin böyüklüyü də belə mürəkkəb, fəlakətli situasiyada, çox qısa müddətdə bu çətin və ağır işi uğurla reallaşdırma bilməsindədir.

Heydər Əliyev dünya azərbaycanlıların birliyini dövlət siyasəti səviyyəsinə qaldırdı

Bu konsepsiya təbii ki, respublikaya sərhədlərinə sığacaq qədər lokal deyildi. Azərbaycançılıq ideologiyası ölkə sərhədlərindən çıxaraq bütün dünya azərbaycanlılarının vahid ideologiyasına çevrilmək yolunda inkişaf edirdi. Ümummilli liderin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etdi. Bu tədbirlər dünya azərbaycanlılarının birliyini daha da möhkəmləndirdi.

Çünki, ümummilli liderin "kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər" tezi həm respublikanın bütün etnik tərkibini, həm də xarici ölkələrdə yaşayan on milyonlarla azərbaycanlıyı ehtiva edir. Azərbaycan Respublikası artıq dünyada yaşayan bütün azərbaycanlıların Vətəninə çevrilmişdir.

Ümummilli lider Heydər Azərbaycan cəmiyyətində ictimai-siyasi sabitliyin, qanunçuluğun və vətəndaş birliyinin təmin olunması və qorunub saxlanması üçün dövlət siyasətinin prioritet vəzifəsinə çevirdi və milli təhlükəsizlik maraqlarının əsası kimi müəyyənləşdirdi.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası ictimai-siyasi təhlükəsizliyinin təhdidləri sırasına ölkənin konstitusiyaya quruluşunun sarsıtılması, ictimai-siyasi sabitliyin pozulması, sosial-siyasi qarşıdurmanın qızışdırılması, cəmiyyətdə kaos və münaqişələrin yaradılması, vətəndaşların siyasi hüquq və azadlıqlardan məhrum edilməsi, Konstitusiyanın tələbləri ilə real siyasət arasında uyunsuzluq, müxtəlif



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" istiqaməti çərçivəsində hazırlanıb.

siyasi qüvvələrin toqquşması, qanunun aliliyinin pozulması, vətəndaş cəmiyyətinin dövlət hakimiyyəti institutları üzərində zəif nəzarəti, etnik separatizm və millətçilik, etnik münasibətlərin kəskinləşməsi və s. kimi məsələlər göstərilir.

Konsepsiyanın ən əhəmiyyətli hissələrindən biri kimi etnik, dini, siyasi, sosial mənsubiyyətdən asılı olmayaraq ölkə vətəndaşlarının bütün hüquqlarının təmin edilməsi, milli, mənəvi, mədəni müxtəlifliyin ortaq və ümumi dəyərlər sistemində qarşılıqlı inteqrasiyası, daxili və xarici təhdidlərə qarşı xalqın ümumi ideoloji bazaya söykənməsinin vacibliyi göstərilir. Geniş miqyasda bütün bu müddəalar Azərbaycançılıq ideologiyasının sosial bazasını və mənəvi kriteriyalarını özündə ehtiva edir.

İlham Əliyev: "Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və bu, bizim sərvətimizdir"

Azərbaycançılıq ideologiyası əsaslanan və milliliklə beynəlmillətçiliyi bir vəhdət halında birləşdirən, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını, gələcək nəsillərə ötürülməsini həyata keçirdiyi strategiyanın prioriteti hesab edən Prezident İlham Əliyevin "Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimizdir, biz bunu qoruyacağıq, qoruyacağıq" tezi ümummilli ideologiyanın əsas konseptual müddəalarından biridir.

Prezident İlham Əliyev açıq şəkildə bəyan edir: "Azərbaycan

məhz milli-mənəvi dəyərlər fonunda qurulan dövlətçilik sistemi ilə var olub və bundan sonra da olacaq". Dövlət başçısı qloballaşma dövründə milli-mənəvi dəyərlərin, Azərbaycançılıq ideologiyasının daha çox aktualıq qazandığını öz çıxışlarında vurğulayır.

Müasir milli ideyanı zənginləşdirən faktorlardan biri də odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hiss edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığını ehtiyac duyur. Azərbaycançılıq ideologiyasının hazırkı lideri, Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm dünya birliyinə inteqrasiyanı, həm də milli-mənəvi ruhu qoruyub saxlamağı ehtiva edir.

Vahid mənəvi dəyərlərə malik cəmiyyətləri parçalamaq, qarşıdurma yaratmaq mümkün olmur. Azərbaycan xalqının böyüklüyü də bundadır- tarix boyu fərqli millət və din mənsubları bir arada mehriban şəraitdə yaşayıblar, onları birləşdirən dəyərlər ayrınlardan xeyli çox olub. Sadəcə, bu dəyərləri vahid ideologiyada birləşdirib bütün xalqa qəbul etdirə biləcək bir lider lazım idi ki, onu da Tanrı xalqımızın ən çətin sınaq dövründə bizə göndərdi.

Zaman keçdikcə, Azərbaycançılıq ideologiyası həm ölkəmizin qüdrətlənməsinə, həm də bəşəri miqyasda böyük qüvvəyə çevrilməsində öz sözünü deyəcək. Buna görə, Azərbaycan xalqı bu ideologiyayı yüksəldən və onu bütün azərbaycanlıların ümumi ideologiyasına çevirə bilən Heydər Əliyevə həmişə minnətdar olacaqdır.

Elçin Bayramlı



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

25 sentyabr

SƏS

Son səhifə

“Dənizlispor” “Neftçi”nin
hücumçusu ilə maraqlanır



“**B**arselona” klubu

uruqvaylı hücumçu Luis Suaresin “Atletiko”ya keçdiyini elan edib. Bu barədə məlumat Kataloniya klubunun rəsmi saytında dərc olunub. Qeyd edilir ki, “Atletiko” 33 yaşlı hücumçuya görə “Barselona”ya altı milyon avro ödəyəcək.

Xatırladaq ki, L.Suares 2014-cü il də “Liverpool”dan “Barselona”ya transfer olmuşdu.

“**B**arselona” açıqladı: Suares rəsmən “Atletiko”da!



Bakinin “Neftçi” futbol klubunun leqioneri Türkiyə komandalarının maraq dairəsinə düşüb. Söhbət Yusuf Lavaladan gedir. AZƏRTAC xəbər verir ki, Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakıda “Qalatasaray” klubu ilə oyunda yaxşı təsir bağışlayan futbolçu ilə “Dənizlispor” klubu maraqlanır. Klub nümayəndələri Y.Lavalın çıxışını diqqətdə saxlayırlar.

Nigeriyalı oyunçu özünü yaxşı tərəfdən göstərməkdə davam etsə, klub nümayəndələri “Neftçi” ilə danışıqlara başlayacaqlar. Qeyd edək ki, “Dənizlispor”un baş məşqçisi vaxtilə milli komandamızda çalışmış Robert Prosineçki-dir.

75 yaşlı Türkan Şoray
podiumda



Türkiyə kinematografiyasının “Sultan” leqioneri aktrisası Türkan Şoray podiuma çıxıb. Belə ki, 75 yaşlı kino ulduzu dünyaca məşhur türk modelyer Yıldırım Mayrukun peşəsi ilə vida dəfiləsində yer alıb. Çırağan Sarayında baş tutan gecədə Arzum Onan, Çağla Şikel, Azra Akın kimi modelerlər iştirak edib. Tədbirin finalında T. Şoray podiuma çıxıb və alqışlarla qarşılanıb. Bu an 80 yaşlı modelyer göz yaşlarına hakim ola bilməyib.



Xəbərdarlıq: Bu maddədən istifadə
xərçəngə və sonsuzuğa səbəb olur

Dopingin bir növü olan anabolik steroidlərdən istifadə sonsuzluq riskini artırdığı üçün həm də genfond və demografik problemlərə gətirib çıxarır. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Antidoping Agentliyinin direktoru Şəfəq Hüseynli cəmiyyətdə anabolik steroidlərdən istifadənin yayılması və onun fəsadlarına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, steroidlərdən mütəmadi istifadə ürək tutması, infarkt, qaraciyer zədələnməsi, böyrək çatışmazlığı, cinsi zəiflik və sonsuzluq, sümük inkişafının dayanması, yaxud anormal sümük böyüməsi kimi ağır və bərpaulunmaz fəsadlar törədir. Bu maddələr orqanizmin təbii immunitetini zəiflətməklə xərçəng və digər ağır xəstəliklərə tutulma riskini artırır: “Göründüyü kimi steroidlərdən istifadənin fəsadları yalnız ondan istifadə edən şəxsin sağlamlığını yox, ümumilikdə cəmiyyətimizi və gələcəyimizi təhlükə altında qoyur. Steroidlərin qanunsuz dövriyyəsi və satışı problemi bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcuddur. Ötən həftə Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində ölkəmizdə bununla məşğul olan dəstənin tutulması və külli miqdarda güclü təsiredici maddələrin dövriyyədən çıxarılması da problemin aktuallığını göstərir”.

Ş.Hüseynli qeyd edib ki, bu problemin əsas məqamlarından biri də bu maddələrin rahat əldə edilməsi imkanıdır: “Geniş əhali üçün nəzərdə tutulmuş və insanların sağlamlıq və fiziki hazırlıq üçün üz tutduqları bir sıra fitnes mərkəzləri və idman zallarında steroidlər və digər dopinq maddələri satılır və təşviq edilir”.



Rusiyalı qadınların ən çox ərə getdiyi millətlərin siyahısı açıqlanıb. Sonxəbər.az bildirir ki, ötən ilin statistikasına görə rus qadınları ən çox türkiyəlilərlə ailə qurublar. İkinci sırada Nigeriya, üçüncü yerdə isə Vyetnam qərarlaşıb. Siyahının qalanında ABŞ, İngiltərə, İsrail, İtaliya və Almaniya yer alıb. Statistika görə, bu il əcnəbilərlə ailə quran rusların sayı 6 mini keçib.



Yer kürəsində ən təmiz havanın
harada olduğu açıqlandı

Dünyanın ən təmiz havası Antarktidanı əhatə edən Cənub okeanının mərkəzindədir. “Report” xəbər verir ki, bu qənaətə amerikalı alimlər gəliblər. Bölgənin təcrüd olunması ilə əlaqədar orada indiyə qədər insan fəaliyyəti olmayıb.

Araşdırmanın həmmüəllifi Tomas Hillin sözlərinə görə, Cənub okeanı Yer kürəsində antropogen təsire məruz qalmayan az sayda yerlərdən biridir. Belə ki, burada aerozol və digər çirkləndirici maddələrə rast gəlinməyib. Bildirilib ki, araşdırmaçıları havada yalnız sudan qalxmış “dəniz” bakteriyalarını aşkarlayıblar.

Qeyd edək ki, Cənub okeanının ada və qitələrlə cızılmış aydın sərhədləri yoxdur. O, özündə Atlantik, Hind və Sakit okeanların cənub hissələrini birləşdirir.



Bakıda 17 yaşlı
oğlan özünü asdı

Bakinin Xətai rayonunda oğlan intihar edib. bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Dünən saat 07:30 radələrində 17 yaşlı Fərid Cəbiyev özünü mənzilinin evyanından asıb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, gənci intihara sövq edən səbəblər araşdırılır.



Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə
müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yayılır, səhifələnilir.

“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SİA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600